




And verimiz



Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəldilər.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı "Əbədi meşəl" abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahid-də nümunəvi hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndi.

Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad etdilər.

Şəhidlər xiyabanının ziyarət olunması mərasimində Baş nazir Novruz Məmmədov, Milli Məclisin Sədri Oqtay Əsədov və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak ediblər.



İlham Əliyevin hücum diplomatiyası Ermənistanı dalana dirəyib

Azərbaycanın Dağlıq Qarabağ məsələsində mövqeyi daha da güclənir

Azərbaycan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial və ardıcıl mövqeyi bu gün artıq sözügedən konfliktlə əlaqədar regionda tamam yeni bir vəziyyətin yaranmasına gətirib çıxarmışdır. Bunu şərtləndirən ilk səbəblərdən biri budur ki, Azərbaycanın həyata keçirdiyi hücum diplomatiyası nəticəsində Ermənistanın işğalçı siyasətinin ifşa edilməsi reallaşmışdır. Buna paralel olaraq Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi nəticələr əldə olunub. Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bölgədə yeni reallığın yaranması üzə çıxıb.

Ardı 5-ci səh.

Xoşməramlı missiya

Birinci vitse-prezident Mehriban xanım Əliyeva muğam sənətini dünyaya tanıtdı



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi "Uzeyir Hacıbəyli" fəxri medalı ilə təltif edildi.

Mehriban xanım Əliyevanın zəngin və çoxşaxəli fəaliyyəti nəticəsində Azərbaycanın milli-mənəvi dəyərlərinin, qeyri-maddi irsinin qorunmasında və yalnız ölkəmizdə deyil, dünya miqyasında təbliğində böyük işlər həyata keçirilib. Onun təşəbbüsü və əməyi sayəsində Azərbaycan tarixində mühüm yer tutan, mədəniyyətimizin inkişafına öz bənzərsiz istedadları və vətəne sonsuz sevgiləri ilə misilsiz xidmətlər göstərmiş unudulmaz sənətkarlarımızın xatirələrinin əbədiləşdirilməsi, əsərlərinin təbliği istiqamətində görülən tədbirlər də təqdirəlayiqdir.

Ardı 5-ci səh.



Qərənfil örpəkli zirvə...

Müstəqilliyə aparan yol Şəhidlər xiyabanından keçib

Bəşəriyyətə, insanlığa qarşı qanlı terror

Terror bəşəriyyətə, insanlığa qarşı ən böyük cinayətdir. Bu qəbildən olan 20 Yanvar qırğını böyük ağrı hissi ilə xatırlasaq da, eyni zamanda xalqımızın azadlıq uğrunda mübarizə əzminin yenilməzliyindən qürur hissi keçiririk. 20 Yanvar hadisələri ayrı-ayrı insanların deyil, bütün bir xalqın taleyidir. Azərbaycanın müstəqilliyini bərpa etməsi şəhidlərin qanının yerdə qalmadığını göstərdi. Ümitsiz qaldığımız o ağır günlərdə imperiyanın paytaxtından eşidilən bir səs qəlblərdə azadlıq eşqini coşdurdu, işıqlı sabahımıza ümidlərimizi artırdı. Bu, ulu öndər Heydər Əliyevin səsi idi. Səhətindəki problemlərə, ona qarşı təhlükələrə baxmayaraq, xalqın imdadına yetişdi, səsinə səs verdi.

Ardı 4-cü səh.

Azərbaycan sürətlə qeyri-neft sənaye ölkəsinə çevrilir



Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında iqtisadiyyatın müxtəlif sahələrində qazanılan nəticələri yüksək qiymətləndirərək qeyd etmişdir ki, qeyri-neft sektorunda və sənayeləşmədə əldə edilən nailiyyətlər xüsusən diqqətəlayiqdir.

Dövlət başçısı ölkədə sənayeləşmə sahəsində aparılan islahatlar və investisiya təşviqi mexanizmi haqqında demişdir: "İnvestisiya təşviqi mexanizminin işə düşməsi də çox ciddi islahat idi. Bu program 333 layihəni əhatə edir. Onlardan 107-si 2018-ci ildə icra edilib.

Ardı 5-ci səh.

Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri

Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədədir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun ilik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı yanvarın 21-də Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb.

Görüşdə Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyuldu. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında əməkdaşlıq sazişinin təntənəli mübadiləsi həyata keçirildi.

Söhbət zamanı Dünya İqtisadi Forumunun prezidenti Borge Brende Prezident İlham Əliyevi yenidən Da-

vosda görməkdən məmnunluğunu bildirdi və dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın dördüncü sənaye inqilabına doğru qətiyyətli addımlar atıldığını qeyd etdi. Borge Brende son iyirmi ildə Bakının sürətlə tanınmaz dərəcədə dəyişdiyini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlıq sazişinin vacibliyini qeyd edərək dedi ki, bu sənəd bizim tərəfdaşlıq rühumuzu və qarşılıqlı səylərimizi davam etdirərkən istəkliliyimizi nümayiş etdirir. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan dördüncü sənaye inqilabının hədəflərini həyata keçirməsinə çox fəal iştirak edəcək. Keçən il Azərbaycanda qeyri-neft sektorunda sənaye istehsalının 9,1 faiz

artdığı vurğulayan Prezident İlham Əliyev əminliklə bildirdi ki, biz bu vacib layihədə yaxşı tərəfdaş olacağıq.

Prezident İlham Əliyev növbəti dəfə Dünya İqtisadi Forumunda iştirakından və forumla Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə etdi. Forumun dünyada gedən transformasiya prosesinin yeni təmayülləri və çağırışların müzakirə baxımından əhəmiyyətini vurğulayan dövlətimizin başçısı Azərbaycanın öz inkişaf strategiyasını yenilənən beynəlxalq və regional təmayüllərə nəzər alınmaqla qurduğunu bildirdi.

Prezident İlham Əliyev ölkəmizdə aparılan islahatlar, inkişaf prosesləri barədə məlumat verdi, böyük nəqliyyat və infrastruktur layihələrinin, o

cümlədən "Şərq-Qərb", "Şimal-Cənub nəqliyyat dəhlizləri" ilə bağlı layihələrin, enerji layihələrinin reallaşdırılmasının həm ölkəmiz, həm də region üçün əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanda biznes mühitinin daha da inkişaf etdirilməsi istiqamətində aparılan islahatlar barədə məlumat verdi.

Borge Brende Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlıqdan və ölkəmizin bölgədə oynadığı roldan məmnunluğunu ifadə etdi. Bildirdi ki, Azərbaycanın qonşu və region dövlətləri ilə iqtisadi əməkdaşlığının və ölkəmizin güclənən iqtisadiyyatının bölgə ölkələrinin inkişafında əhəmiyyətli rolu var. Dünya İqtisadi Forumu bu rolu qiymətləndirir.

Söhbət zamanı qarşılıqlı maraqlı məsələlər barədə fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Davosda "Rossiya 1" televiziya kanalına müsahibə verib



Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Rossiya 1" televiziya kanalına müsahibə verib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı dünyada neftin qiymətinin vəziyyəti, beynəlxalq münasibətlər və digər məsələlərə bağlı sualları cavablandırıb.

Azərbaycan Prezidenti İlham Əliyev Davosda Çinin CGTN televiziyasına müsahibə verib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı müsahibədə Azərbaycanda enerji sektorunun, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, ölkəmizin həyata keçirdiyi global ener-

ji və infrastruktur layihələrinə, respublikamızın "Bir kəmə-bir yol" layihəsində iştirakına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan-Çin ikitərəfli münasibətlərinə və digər məsələlərə toxundu. Sonra Prezident İlham Əliyev CGTN televiziya kanalının xatirə kitabına ürk sözlərini yazdı.

H.M.İsmayılovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə Hacı Məcid oğlu İsmayılov "Şöhrət" ordeni ilə təltif edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 yanvar 2019-cu il

Meksika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Andres Manuel Lopes Obradora

Hörmətli cənab Prezident! İdalqo ştatında boru kəmərinə baş vermiş partlayış və yağın nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər mənə olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Meksika xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüzünlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 yanvar 2019-cu il

Azərbaycan Prezidenti İlham Əliyev məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verir

Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov hazırda cəza çəkən Mehman Hüseynovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti ilə bağlı AZƏRTAC-a açıqlama verib.

Fuad Ələsgərov deyib ki, məhkum Mehman Hüseynov 2019-cu il yanvarın 20-də Azərbaycan Respublikasının Prezidentinə müraciət edib. Müraciətdə o, barəsində aparılan istintaq obyektivliyinin təmin edilməsi və ədalətli qərar qəbul olunması üçün Azərbaycan Respublikası Prezidentinin müdaxilə etməsinə xahiş edib.

Bundan öncə, 2019-cu il yanvarın 18-də Mehman Hüseynovun məsələsi ilə əlaqədar bir qrup hüquq müdafiəçisi də Azərbaycan Respublikasının Prezidentinə müraciət ünvanlamışdır.



Hüquq müdafiəçiləri baş vermiş insidentlə əlaqədar süni şəkildə ajiotaj

yaradıldığını, yalan məlumatların yayıldığını, yanlış icimai rəy formalaşdırmağa cəhd edildiyini qeyd etmiş, Azərbaycan Respublikası Prezidentinin yüksək humanizm prinsipiə daim sadiqliyini xüsusi vurğulayaraq Mehman Hüseynovun barəsində də mərhəmət göstərilməsinə xahiş etmişlər.

Müraciətlər Azərbaycan Respublikası Prezidentinin diqqətinə çatdırılıb və cənab Prezident bu müraciətlərə dərhal reaksiya verib. Möhtərəm Prezident məhkumun gənc olmasını, artıq iki ilə yaxın cəza çəkdiyini, ailə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alaraq Mehman Hüseynovun işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respublikasının baş prokuroruna tövsiyə

edib. Eyni zamanda, cənab Prezident hadisənin iştirakçıların barışığına doğru addımlar atmağa dəvət edib.

Mehman Hüseynova bağlı əvvəllər də humanist yanaşmanın şahidi olmuşuq. Belə ki, o, cəza çəkdiyi müddətdə ağır xəstəlikdən sonra vəfat etmiş anasının və mərasimində iştirak etməyə buraxılmışdır.

Azərbaycan Respublikasının Prezidenti hər zaman bu cür müraciətlərə həssaslıqla yanaşır, öz fəaliyyətində daim ədalət və humanizm prinsiplərini rəhbər tutur və bütün dövlət memurlarından da eyni yanaşmanı tələb edir. Həmin siyasətin təzahürü kimi onlarla amnistiya aktlarını, əvvəlində sərəncamları göstərmək olar. Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı cənab Prezidentin son təşəbbüsləri minlərlə məhkumun azadlığa çıxmasına zəmin yaratmışdır.

Naxçıvan Muxtar Respublikasında 20 Yanvar faciəsinin ildönümü qeyd edilib

Xalqımızın qəhrəmanlıq tarixinin şanlı səhifəsi olan 20 Yanvar faciəsinin 29-cu ildönümü Naxçıvan Muxtar Respublikasında qeyd olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəlif Talibov Naxçıvan şəhərindəki Şəhidlər xiyabanına gəlib, "Ana abidəsi"nin önünə ekil qoyub, şəhidlərin xatirəsinə ehtiramını bildirib.

Sonra dövlət himni səslənib. Ali Məclisin Sədri şəhidlərin mezarlarını və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş türk ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə



ucaldılmış abidəni ziyarət edərək ter güllər düzüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, nazirlik, komitə və digər mərkəzi təşkilatların, məhkəmə, hüquq-mühafizə orqanlarının, hərbi hissələrin, elm və təhsil müəssisələrinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin,

ictimai təşkilatların və vətəndaşlıq birliklərinin, kütləvi informasiya vasitələrinin, mədəniyyət, səhiyyə və sağlamlıq müəssisələrinin kollektivləri, şəhər sakinləri şəhidlərin əziz xatirəsinə ehtiramla yad ediblər.

Həmin gün saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səməd Seyidov yenidən AŞ PA-nın vitse-prezidenti seçilib

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən AŞ PA-nın vitse-prezidenti seçilib.

AZƏRTAC xəbər verir ki, AŞ PA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri tam şəkildə tədiqlənib.

Sessiya müddətində nümayəndə heyətimiz öz işini həmişəki qaydada həyata keçirəcək. Deputatlarımız həftə ərzində ölkəmizi maraqlandıran məsələlərlə məşğul olmağa başlayıblar.

Atəşkəs rejimi 24 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistan Respublikasının Noyembəryan rayonunun Şavarşavan və Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altındakı Ağdam rayonunun Baş Qərənd, Cəvahirli, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysellli, Qaraxanbəyli, Horadiz, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.

Hafiz PASAYEV: "Biz həmişə müstəqilliyimiz uğrunda mübarizəyə hazır olmalıyıq"



Xalqımızın azadlıq mübarizəsi tarixinə oyanış günü kimi düşən Qara Yanvar hadisələrinin gəncə heç zaman unutmamalıdır.

AZƏRTAC xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfir Hafiz Pasayev tələbələrə müraciətində vurğulayıb. O bildirib ki, tarixi unutmaq xalqların qarşısına yeni faciələrə səbəb ola bilər. Millətimizin 1980-ci illərin sonunda başladığı azadlıq uğrunda mübarizəsində bu qədər ağır hadisələrdən keçməsinin səbəblərindən biri də 1918-ci ilin faciəvi hadisələri barədə kifayət qədər məlumatlı olmamağımız və onları düzgün qiymətləndirməyimizdir. Rektor deyib: "Biz həmişə müstəqilliyimiz uğrunda mübarizəyə hazır olmalıyıq. Bir gəncin dövlətinə verə biləcəyi ən böyük töhfə onun təhsilli olmasıdır. Güclü kadrları

olan ölkənin mövqeyi də güclüdür. ADA məzunları yeni dövrün çağırışlarına hazır olmalıdırlar".

ADA Tələbə Şurasının təşkil etdiyi "20 Yanvar: qanlı yaddaşımız" tədbirində tələbələr qarşısında, tarix elmləri doktoru, Milli Məclisin deputatı, professor Musa Qasımlı da çıxış edib. O, Qanlı Yanvar hadisələrinin siyasi təhlilini vərərkə sovet ordu hissələrinin Bakıda müliki əhaliyə qarşı silahlı kütləvi qırğın törətməsini SSRİ rəhbərliyinin ağır cinayəti adlandıraraq, xatırladı ki, hadisədən bir gün sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransında sovet imperiyasının riyakar siyasətini ifadə edən, baş verənlərə cəsarət və qətiyyətli düzgün qiymət verən ümum-millili lider Heydər Əliyev olub.

Tədbirdə Gənc Tamaşacılar Teatrının bədi heyyətinin üzvləri tərəfindən "Arzu və Murad" pyesindən səhnə nümayiş olunub. Səhnə əsəri Xocalı şəhərinin işğalı zamanı əsir düşmüş gənc qızın faciəvi taleyindən, qaçqınlıq şəraitində yaşayan insanların saf hissələrindən, psixoloji və mənəvi durumundan bəhs edir.

Sonda ADA tələbələri şəhidlərin xatirəsinə hazırlanan bədi proqramla çıxış ediblər. Tədbir Azərbaycan bayrağının dalğalandırılması ilə yekunlaşdı. Daha sonra ADA Universitetinin yerli və xarici müəllim və tələbələrindən ibarət nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək 20 Yanvar şəhidləri və Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban verən digər şəhidlərin xatirəsinə ehtiramlarını ifadə ediblər.

ISESCO ilk dəfə olaraq 20 Yanvar hadisələrini pisləyən bəyanat yayıb

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) ilk dəfə olaraq 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda insanlığa qarşı törədilmiş cinayətin - 20 Yanvar hadisələrinin Azərbaycan xalqının acısına şərik çıxan ISESCO-nun baş direktoru Əbdüəziz bin Osman əl-Tuveycri tərəfindən pisləndiyi qeyd olunur.

Həmçinin dünya ictimaiyyətinə və beynəlxalq insan haqları təşkilatlarına faciəyə

hüquqi qiymət verilməsinə, bu cinayəti törətmiş şəxslərin beynəlxalq hüquqa uyğun olaraq cəzalandırılmasına çağırış edilib. Eyni zamanda, bəyanatda baş direktor Əbdüəziz bin Osman əl-Tuveycri tərəfindən dünyanın bu vacib regionunda sülhün və təhlükəsizliyin bərqərar olması üçün beynəlxalq ictimaiyyətə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından dərhal geri çəkilməsinə məcbur edilməsinə dair müraciətin ünvanladığı da vurğulanıb.



Görüş qarşılıqlı marağ doğuran digər məsələlər ətrafında müzakirələrlə davam etdirilib.

Dünən Səudiyyə Ərəbistanı-Azərbaycan Parlamentlərarası dostluq komitəsinin üzvlərindən ibarət nümayəndə heyəti Milli Məclisin Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri ilə də görüşüb.

İşçi qrupun rəhbəri Fəttah Heydərov iki ölkənin dost münasibətlərindən danışıq və əməkdaşlığın zəngin və şərəfli tarixə malik olduğunu qeyd edib.

İki ölkə arasında nümunəvi dostluğun mövcudluğundan söz açan Fəttah Heydərov vurğulayıb ki, parlamentlərarası əlaqələr də yüksək səviyyədədir. Bildirilib ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Səudiyyə Ərəbistanıdır. İki ölkə arasında iqtisadi, mədəni sahələrdə də uğurlu addımlar atılıb.

Dağlıq Qarabağ münaqişəsinə toxunan Fəttah Heydərov deyib ki, Səudiyyə Ərəbistanı hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyib.

Fəttah Heydərovun sözlərinə görə, Səudiyyə Ərəbistanı Ermənistan-la heç bir siyasi əlaqələrə malik deyil və Azərbaycan bunu xüsusi dəyərləndirir.

Səudiyyə Ərəbistanı - Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fəyaz bin Abdulla Al-Şəhri də Bakıya səfərlərindən məmnun qaldıqlarını söyləyib. Onun fikrincə, bu səfər iki ölkə arasındakı əlaqələrin inkişafına böyük töhfə verəcək. Diplomat əməkdaşlığın gücləndirilməsi üçün daha yeni yollar axtarmağın vacibliyini də qeyd edib.

Görüşdə parlament diplomatiyası, qanunverici orqanların əlaqələrinin genişləndirilməsi, parlamentlərarası əlaqələrin inkişafına böyük töhfə verəcək. Diplomat əməkdaşlığın gücləndirilməsi üçün daha yeni yollar axtarmağın vacibliyini də qeyd edib.

Görüşdə parlament diplomatiyası, qanunverici orqanların əlaqələrinin genişləndirilməsi, parlamentlərarası əlaqələrin inkişafına böyük töhfə verəcək. Diplomat əməkdaşlığın gücləndirilməsi üçün daha yeni yollar axtarmağın vacibliyini də qeyd edib.

Fəyaz ƏHMƏDOVA, Fərman BAĞIROV (foto), "Azərbaycan"

Səudiyyə Ərəbistanı parlamentinin nümayəndə heyəti Qafqaz Müsəlmanları İdarəsində olub



Yanvarın 21-də Qafqaz Müsəlmanları İdarəsinin (QMI) sədri, Kral Abdulla Beynəlxalq Dinlərə və Mədəniyyətlərə Dialek Mərkəzi (KAICIID) Direktoru Şurasının üzvü Seyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Şura Məclisinin Azərbaycanla parlamentlərarası dostluq komitəsinin sədri Fəyaz bin Abdulla Əl-Şəhri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə QMI sədri ölkəmiz arasında münasibətlərin inkişafından danışıb. Bildirib ki, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında dostluq, qardaşlıq münasibətləri mövcuddur.

Şeyxülislam Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqq işini müdafiə etdiyinə, işğalçı Ermənistan-la diplomatik münasibətlər qurmadığına görə Səudiyyə Ərəbistanına təşəkkür edib. O, həmçinin həcc ziyarəti zamanı Azərbaycanlılara göstərilən köməyə görə bu ölkənin rəhbərliyini minnətdarlıqla bildirib.

Qardaş Azərbaycanla səfərdən məmnunluğunu bildiren Fəyaz bin Abdulla Əl-Şəhri deyib ki, səfərin məqsədi Azərbaycanla bütün istiqamətlərdə əlaqələrin daha da genişlənməsinə töhfə verməkdir. O, ölkəmiz arasında əlaqələrin inkişafını məmnunluqla qeyd etdi.

Dostluq komitəsinin digər üzvləri Azərbaycanın sivilizasiyalararası və mədəniyyətlərə dialekt, həmçinin İslam Əməkdaşlıq Təş-

kilatında töhfələrini qeyd ediblər. Onlar Azərbaycanın sürətli inkişafından məmnunluqlarını bildirib, Bakının bir çox beynəlxalq tədbirlərə evsahibliyi etdiyinə vurğulayıb. Qonaqlar Azərbaycanlılara mövcud tolerantlığı və multikulturalizmi yüksək qiymətləndiriblər.

Görüşdə iştirak edən Milli Məclisin Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fəttah Heydərov ölkəmizin əlaqələrin daha da genişlənməsinə töhfə verməkdir. O, ölkəmiz arasında əlaqələrin inkişafını məmnunluqla qeyd etdi.

Görüşdə qarşılıqlı marağ doğuran məsələlər dair müzakirələr aparılıb.

Səudiyyə Ərəbistanı Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək istəyir

Yanvarın 21-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndə heyəti ilə görüşüb.

Fəyaz bin Abdulla Al-Şəhri başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə Azərbaycanın hər zaman Səudiyyə Ərəbistanı ilə əlaqələrin inkişafında maraqlı olduğunu söyləyən Oqtay Əsədov qeyd etdi ki, yüksək səviyyəli qarşılıqlı səfərlər də bu münasibətlərin inkişafına xidmət etdi.

Qeyd edildi ki, iki ölkə arasında 15 sənəd imzalanma üçün hazırlanır. Bu sənədlər imzalandıqdan sonra təriflər arasında geniş əməkdaşlıq üçün hüquqi baza təmin ediləcək.

Oqtay Əsədov ölkəmiz arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün mövcud potensialdan səmərəli istifadə edilməsinin zərurliyini diqqətə çatdırıb. Bu gün Azərbaycanda yaxşı biznes mühitinin yaradıldığını vurğulayan parlamentin sədri hazırda Azərbaycanda 16 Səudiyyə Ərəbistanı şirkətinin bank, sığorta, iqtisadi, xidmət sektorlarında fəaliyyət göstərdiyini söyləyib. Onun sözlərinə görə, bu günə qədər Azərbaycanca 250 milyard dollar investisiya yatırılıb ki, bunun da yarısından çoxu xarici investitorlara məxsusdur.

Milli Məclisin Sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verərək bildirdi ki, artıq dünyanın bir sıra ölkələri Xocalı soyqırımını tanıyan və pisləyən qətnamələr qəbul ediblər. Səu-

diyyə Ərəbistanı da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini hər zaman dəstəkləyib.

Görüşdə Səudiyyə Ərəbistanı parlamentində də Xocalı soyqırımına dair qətnamə qəbul edilməsinin arzuolunan məsələ olduğu diqqətə çatdırılıb.

Fəyaz bin Abdulla Al-Şəhri də öz növbəsində ölkəsinin Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini dedi. Qonaqpərvərliyə görə təşəkkürünü çatdıran qonaq bildirdi ki, Səudiyyə Ərəbistanının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqə birnəhalidir və heç vaxt dəyişməyəcək. Xocalı soyqırımını tanıyan və pisləyən Səudiyyə Ərəbistanı parlamentində də baxılacaq.

Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb



Yanvarın 21-də Səudiyyə Ərəbistanı Şura Məclisinin Azərbaycanla parlamentlərarası dostluq komitəsinin sədri Fəyaz bin Abdulla Əl-Şəhri rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisin Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, işçi qrupun rəhbəri Fəttah Heydərov ölkəmiz arasında dostluq münasibətlərindən söz açıb, əməkdaşlığımızın zəngin və şərəfli tarixə malik olduğunu qeyd edib. O, parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Səudiyyə Ərəbistanıdır. İki ölkə

arasında iqtisadi, mədəni sahələrdə də uğurlu addımlar atılıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Fəttah Heydərov bu münaqişənin həlli məsələsində Səudiyyə Ərəbistanının hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini deyib. İşçi qrupun rəhbəri vurğulayıb ki, Səudiyyə Ərəbistanının işğalçı siyasəti yürü-

dən Ermənistanla heç bir diplomatik əlaqə qurması Azərbaycanda yüksək dəyərləndirilir.

Dostluq komitəsinin sədri Fəyaz bin Abdulla Əl-Şəhri bu səfərin ölkəmizin əlaqələrinin möhkəmləndirilməsinə yaxşı töhfə verəcəyini ümidvar olduğunu bildirdi. Qonaq iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni yollar axtarmağın önəmini qeyd edib.

20 Yanvar faciəsi dünyanın nüfuzlu media qurumlarının diqqət mərkəzindədir

Türkiyənin nüfuzlu "Bəngü türk" televiziya kanalının "Azərbaycan ruzigarı" proqramı 20 Yanvar faciəsinə dair xüsusi buraxılış hazırlayıb. Kanalın ana xəberində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayətə dair buraxılış barədə məlumat yayılıb.

Televiziya Səidə Ömərini təqdimatında yayımlanan veriliş qonaqları AZƏRTAC-ın Ankara-da xüsusi müxbiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şah-taxtı və sosial elmlər üzrə ekspert, yazıçı-tərcüməçi Mətin Yıldırım olublar.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayətin səbəb, məqsəd və nəticələri barədə məlumat verən S.Şah-taxtı diqqətə çatdırıb ki, vətəndaşlar küçə və meydanlara axışaraq təcavüzkar Ermənistanın əsas ərazi iddialarına qarşı öz etirazlarını nümayiş etdiriblər. Sovet rəhbərliyi bütöv bir xalqın nə istədiyini, nəyə etiraz etdiyini dəyərləndirərək ədalətli şəkildə çıxış yolu tapmaq əvəzinə, hərbi güc tətbiq etməklə qatəddir. Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin siyasi iradəsi nəticəsində keçmiş SSRİ rəhbərliyinin 20 Yanvar cinayətləri dünya ictimaliyyətinə çatdırıldı. Naxçıvana qarşı planlaşdırılan mərkəli işğalçı planı dəf olundu. Hədisədən dörd il sonra ümummilli liderimizin təklifi və təkidli nəticəsində Azərbaycan parlamenti bu hadisəyə ilk dəfə olaraq siyasi-hüquqi qiymət verdi.

Türk xalqlarının dövlətçilik tarixində xarici qüvvələrin xalqlarımıza qarşı törətdikləri soyqırımları, hərbi təcavüzlər barədə məlumat verən Mətin Yıldırım qeyd edib ki, əslində, 1990-cı il yanvarın 20-də Azərbaycanda törədilən hərbi cinayət, eləcə də torpaqlarımıza 20 faizinin işğal olunması bütün türk dünyasına qarşı həyata keçirilən sərbəst yürüşünün davamı və daha bir acı nəticəsidir.

Tamaqlara məlumat verilib ki, 20 Yanvar faciəsi sadəcə olaraq silahlı insanlığın qətlə yetirilməsi hadisəsi deyil. Bu faciə bütöv bir xalqın torpağına, ölkəsinə və dövlətinə qarşı planlaşdırılan mərkəli məqsədlərə xidmət

edən hərbi cinayətin və qəsdidir. Sonra aparıcının sualları cavablandırılıb.

Verilişdə aparıcı Səidə Ömər şahidimizə həsr olunan səhifələr oxuyub. O, həmçinin 20 Yanvar hadisələrinin 25-ci ildönümü ərəfəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin və AZƏRTAC-ın birgə layihəsi olaraq nəşr edilən "20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi" kitabına da diqqətini cəmləndirib. Bildirib ki, tədqiqatçı AZƏRTAC tərəfindən "Bəngü türk" TV-yə hədiyyə edilən bu mühüm nəşrə kanalın kitabxanasında tanış ola bilərlər.

Türkiyənin aparıcı kütləvi informasiya vasitələrində 20 Yanvar faciəsi ilə bağlı geniş məlumatlar yayımlanıb.

Türkiyənin nüfuzlu media orqanlarında dərc olunan yazılarda yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şahidlər xiyabanını ziyarət etməsi barədə oxuculara məlumat verilib.

Anadolu və İHA xəbər agentlikləri, TRT HABER, TRT AVAZ televiziya kanalları, o cümlədən "Sabah", "Hürriyyət", "Milliyyət", "Yeni çağ" və digər qəzetlər, o cümlədən çoxsaylı xəbər portallarında 20 Yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və Azərbaycanın digər rayonlarında xalqımıza qarşı törədilən hərbi cinayətdən bəhs edilib.

Məqalə, reportaj və məlumatlarda 20 Yanvar faciəsinin məqsədi şəkildə təsvir edilmiş hərbi cinayət olduğu diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycanı hərəffəli blokada salan keçmiş SSRİ-nin rəhbərliyi təcavüzkar Ermənistanın əsas ərazi iddialarına şərait yaradıb. İki ölkə arasında ədavət qızışdırılıb və Azərbaycan torpaqlarının işğalına zəmin yaradılıb.

Türkiyə KİV-si, həmçinin Ankara, İstanbul və Qars şəhərlərində, eləcə də ayrı-ayrı ölkələrdə təşkil olunan anım mərasimləri ilə bağlı geniş məlumatlar verilib.

Bolqarıstanın nüfuzlu media qurumları olan Bolqarıstan Teleqraf Agentliyi, "Fokus" xəbər

agentliyi, "Standart" və "Kırcaalıhaber" onlayn qəzetləri, "Novini24/7" və "Glas.bg" xəbər portalları 1990-cı ilin 20 Yanvar hadisələri ilə bağlı silsilə xəbər və məlumatlar yayımlayıb.

Xəbərlərdə Azərbaycan xalqının tarixinə qanlı yazılmış 20 Yanvar hadisələrindən artıq 29 ilin ötdüyü qeyd olunaraq, faciənin tarixə haqq və ədalət müdafiəsi naminə küçələrə çıxması silahlı insanlığın qəddarcasına qətlə yetirilməsi, hərbi təcavüz və cinayətə məruz qalması, eyni zamanda, bir xalqın milli azadlığı və müstəqilliyi uğrunda mərd Vətən övladlarının şəhidlik zirvəsinə yüksəlməsi kimi daxil olduğu vurğulanıb.

"Fokus" xəbər agentliyi, "Novini24/7" və "Glas.bg" xəbər portallarının internet sahifələrində sövə rejiminin hər məşin istiqbalı, azadlıq, suverenlik istəyi ilə yaşayın Azərbaycan xalqının iradəsini qırmaq, demokratiya tələblərini boğmaq üçün 1990-cı il yanvarın 20-də qabaqcıdan hazırlanmış təcavüzkarlıq aktını həyata keçirəcək ağır cinayət törətdiyi bildirilib. Xəbərlərdə faciə nəticəsində BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulduğu qeyd olunub.

Oz mahiyyəti və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən olan 20 Yanvar hadisələrinə indiyədək beynəlxalq hüquqi qiymət verilməyib, qanlı aksiyaların sifarişçiləri və iştirakçılarının cəzalandırılmadığı göstərilir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanovanın 1990-cı il 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar yaydığı bəyanat Bolqarıstan Teleqraf Agentliyinin internet sahifəsində rus və ingilis dillərində yayımlanıb. Bəyanatda faciə ilə bağlı hərəffəli məlumat verilməklə onun BMT-nin baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə ali komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-ə, UNESCO-ya, Avropa İttifaqına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa

ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərdiyi əksini tapıb.

"Kırcaalıhaber" onlayn qəzetində bolqar dilində "Azərbaycandan 1990-cı ilin 20 Yanvar faciəsinin 29 il ötür" və türk dilində "Azərbaycanda 20 Yanvar 1990-cı il Bakı qətləminin 29-cu ili" başlıqlı xəbərlər dərc olunub. Xəbərlərdə 20 Yanvar faciəsinin öten əsr boyu xalqımıza qarşı yürüdülmüş mərkəli siyasətin növbəti təzahürü olduğu vurğulanıb. Bildirilib ki, sovet rəhbərliyinin himayədarlığı ilə Ermənistanın ölkəmizə qarşı başladığı əsas ərazi iddiaları, 250 mindən artıq soydaşımızın Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması, onlara qarşı repressiya və etnik dözümsüzlük, Azərbaycanı parçalamaq və torpaqlarını zəbt etmək təşəbbüsləri bu siyasətin təzahürü olub. Qəzet qanlı hadisələr zamanı Azərbaycan xalqının igid övladlarının əsl fədakarlığı və qəhrəmanlıq nümunəsi göstərərək, milli idealları uğrunda birlişdiklərini və sovet hərəffəlinin təcavüzünə qatıyılmaz sənərdiklərini vurğulanıb.

Sözünə görə xəbərlərdə qanlı terror aktına ilk etirazın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən göstərdiyi qeyd olunub. Ulu öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvaadakı daimi nümayəndəliyində gələcək mətbuat konfransı keçirib və Əliyevin əhalinin kütləvi şəkildə qətlə yetirilməsinə kəskin etiraz edərək, bunun hüquqa, demokratiyaya və insanlığa zidd olduğunu diqqətə çatdırıb. Bildirilib ki, 20 Yanvar faciəsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzalandığı fərmanda ulu öndər Azərbaycan Respublikasının Milli Məclisinə hadisəyə tam siyasi-hüquqi qiymət verilməsini tövsiyə edib, hadisənin hərbi təcavüz və cinayət kimi qiymətləndirilməsini və

təqsirkarların məsuliyyət dərəcəsinin müəyyənləşdirilməsini təşəbbüskarı olub.

"Standart" qəzetində "Azərbaycan Qara Yanvarın 29-cu ildönümünü qeyd edir" başlıqlı bir dərc olunmuş xəbərdə faciə barədə ətraflı məlumat verilməklə yanaşı, əməliyyat zamanı neçik mülki şəxslərin öldürüldüyü, evlərin və ictimai yerlərin atəşə tutulduğu, hətta təcili yardım maşınlarının tankların altında əzildiyi və yaralıları yardım göstərən tibb işçilərinin güllələndikləri qeyd olunub. Xəbərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanovanın 1990-cı il 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar yaydığı bəyanatda istinad olunaraq, hadisələrin hüquqi aspektləri barədə məlumat verilib. Xəbərdə Azərbaycan ərazilərinin işğal olunmasına və onun ağır nəticələrinə toxunulub, Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə mütəmadi olaraq səylər göstərdiyi qeyd edilib. Xəbərdə Azərbaycan Prezidenti İlham Əliyevin münasibətini sülh yolu ilə həll üçün dəfələrlə nüfuzlu beynəlxalq qurumların, o cümlədən BMT Baş Məclisinin toplantılarında təşəbbüslər göstərdiyi əks olunub. Həmçinin nüfuzlu beynəlxalq qurumların müvafiq qərarlarında, o cümlədən Avropa Parlamentinin 2018-ci il 12 dekabr tarixli qətnaməsində Azərbaycanın ərazi bütövlüyünün təsbit olunduğu vurğulanıb.

Bütün xəbərlərdə 20 Yanvar faciəsi zamanı 147 Azərbaycan vətəndaşının şəhid olduğu, 744 nəfərin yaralandığı, 841 nəfərin isə qanunsuz həbs olunduğu əksini tapıb.

Mərkəzin "Əl-Ələm" qəzetində "20 Yanvar - Azərbaycan milli qürur günüdür" başlıqlı məqalə dərc edilib.

Məqalədə 20 Yanvar tarixinin Azərbaycan xalqının milli yaddaşına 1990-cı ildə keçmiş sovet ordusunun ölkəyə qarşı hərbi təcavüzü kimi yazıldığı qeyd olunur.

Yazıda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ən müasir silahlarla istifadə etməklə sovet ordusunun Bakıda və ölkəmiz

zində digər şəhər və rayonlarında törətdiyi qanlı hadisələrdən bəhs edilir.

Müəllif silahlı hərəffəlin qocalar, uşaqlar və qadınlar da daxil olmaqla, dinc insanlara atəş açdığını bildirib. Vurğulanıb ki, bu vəhşilik nəticəsində yüzlərlə insan şəhid olub, yaralanıb və həbs edilib, bununda da beynəlxalq hüquq normaları kobudcasına pozulub, Azərbaycan xalqının suverenliyinə qarşı qəddar cinayət törədilib.

Məqalədə həmin dövrdə Azərbaycanın informasiya blokadasına alındığı və baş verənləri ört-basdır etmək üçün xarici KİV-nin fəaliyyətinin məhdudlaşdırıldığı, həqiqətlərin mətbuatda yayılmasına imkan verilmədiyi bildirilib.

Eyni zamanda, yazıda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti, işğal edilmiş torpaqlarda məscidlərimizin, tarixi memarlıq abidələrimizin dağıdıldığı edildiyi, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi barədə də məlumat verilib.

İtaliyanın nüfuzlu "Globalist" xəbər portalında bu ölkənin tədqiqatçısı Daniel Pommiere Vincellini "Qara Yanvar: Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda mübarizənin simvolu" sərbəhvi məqaləsi yerləşdirilib.

Məqalədə Qanlı Yanvar hadisələri, faciənin baş vermə səbəbləri və acı nəticələri haqqında məlumat verilib. Məqalədə qeyd olunur: "Xalqlar beynəlxalq sənədlərə güc və rol baxımından bəzilərini, etnik mənsubiyyətlərini, mədəni cəhətlərini, həmçinin öz tarixlərinə münasibətdə kollektiv və fərdi xüsusiyyətlərini müəyyənləşdirir. 1991-ci ildə öz milli müstəqillik yolunu seçməklə SSRİ-dən azad olan Cənubi Qafqaz ölkəsi Azərbaycan Respublikasının halında da məhz belə olub. Maddi, iqtisadi, geosiyasi problemlərlə (və uğurlarla) yanaşı, Azərbaycan davamlı olaraq milli kimliyini formalaşması məsələləri ilə məşğul olub. Xarici və daxili qeyri-stabil-

lik və təhdidlərdən sarsılmış bir dövrdə Azərbaycan xalqı ictimai həmrəyliyin aləti olan milli kimliyini müəyyənləşdirib. Bu, toplumu böyük tarixi təcrübəsi əsasında, xüsusilə müstəqilliyi gətirib çıxaran həssas bir dövrdə baş verdi".

Yazıda bu günlərdə Azərbaycan SSR dövründə birnəhalı şəkildə müstəqilliyi qorumaq və SSRİ-dən ayrılmaq mərhələsində olan sovet respublikaları arasında gərginliyin atəşini söndürmək üçün göndərilmiş 25 mindən çox sovet hərbi təhlükəsizlik qüvvələrinin Bakı şəhərini işğal etdiyi günün - Qara Yanvarın 29-cu ildönümü qeyd olunduğu bildirilib.

Məqalədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Azərbaycan ərazisi olan Dağlıq Qarabağın Ermənistan SSR-yə birləşdirilməsinə və bu məsələdə SSRİ rəhbərliyinin qərəzi və birtərəfli mövqeyinə qarşı çıxan dinc vətəndaşların nümayişlərini qanlı şəkildə boğduğu diqqətə çatdırılıb. SSRİ rəhbərliyinin əmri ilə qoşunların Bakıya daxil olması çoxsaylı nəticələrə gətirib çıxardı. Belə ki, yalnız onun liderlərinin deyil, eyni zamanda, siyasi, ictimai və identik sistem kimi SSRİ sisteminin bütönlüklə legitimliyini itirməsinə səbəb oldu.

Qeyd olunduğu kimi, hər bir xalqın milli kimliyinin formalaşmasına gətirib çıxaran mühüm hadisələr məhz toplumun, o cümlədən fərdi şəxslərin təcrübəsindən qaynaqlandıqı bildirilib.

Məqalədə 1990-cı il hadisələrinin qurbanları - 30 iyun 1989-cu ildə vəfatlanmış 27 yaşlı İlham və onun heyat yoldaşı, 19 yaşlı Fərizanın faciəvi hekayəsi də xatırlanıb.

Bundan başqa, İtaliyanın "Askanews", "Agenzia Nova", "Yahoo Notizie", "Giornale Diplomatico", "Agenpari" kimi kütləvi informasiya vasitələri də Qanlı Yanvar hadisələrinə diqqət ayıraraq, bu faciənin baş vermə səbəbləri və acı nəticələri, eləcə də 20 Yanvar şəhidlərinin xatirəsinin 29-cu ildönümü münasibətilə Azərbaycan ictimaiyyəti sərbəhvi tərəfindən təşkil olunmuş anım tədbiri barədə məlumatlar dərc edib.



Qərənfil örpəkli zirvə...

Əvvəli 1-ci səh.

29 il sonra yanvarın 20-də Şəhidlər xiyabanına, qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirmək üçün gələnlər yenə də sayı-hesabı yox idi. Səhər təzədən Bakının istər sakinləri, istərsə xarici ölkələrin burada fəaliyyət göstərən diplomatik korpusunun təmsilçiləri, istərsə də ölkəmizin hər yerindən paytaxta gəlmiş ziyarətçilər qərənfil libası geyinmiş Şəhidlər xiyabanında qəhrəmanların xatirəsinə yad edir, öz vətəndaşlıq borclarını yerinə yetirirdilər.

“Əbədi məşəl”dən od alan könüllər

Xalqımızın müqəddəs ziyarət-gahı olan Şəhidlər xiyabanı keçən illər ərzində hər gün ziyarət olunub, şəhid məzarlarının üzərini al qərənfillər bəzəyib, “Əbədi məşəl” abidəsində Odlar yurdu rəmzi olan alov şölənlənib. Bütün bunlar barədə düşünərkən ümummilli lider Heydər Əliyevin bu fikirləri bir daha yada düşür: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.

Yenə də qucağı körpəli gəlin, ağbırçək şəhid anası, torpaq və yurd itkili atalar, oğullar, nənələr və nəvələr müqəddəs ziyarət-gahına aparan yolun yolçuları idi. Aralarında əcnəblər də az deyildi. Dini, dili, məsləki bir olan türkdilli xalqların təmsilçiləri də müqəddəs ziyarət-gahına tələsirdilər. Hər kəsin baxışlarında daha qəm-qüssə yox, mübarizlik, əzmkarlıq ifadələri hiss olunurdu.

O qanlı şənbə gecəsində yaralansalar da, salamat çıxıb Qarabağda və ətraf ərazilərimizi erməni silahlılarından müdafiə edənlər də az deyildi bu sirlərdə. Onlardan biri də Müzəffər Əliyev idi. O qanlı şənbə gecəsində və sonrakı günlərdə gördüklərini B.Sərdarov adına Binəqədi Maşınqayırma Zavodunun sex rəisi dilə belə gətirdi: “Yanvar ayının 13-dən 19-na kimi Resulzadə qəsəbəsindən Binəqədiyə gedən yoldakı körpünün altında zavodun işçiləri ilə dayanmışdıq. Növbə ilə evə - ailəyə baxırdıq. Yanvarın 19-u axşam evə getmək mənim növbəmə düşmüşdü. Gecə o qanlı hadisələr baş verən kimi Bakı-Şamaxı magistralında, Güzdək qəsəbəsinə döndən yoldakı körpünün yanında zavodumuzun işçilərinin atəşə tutulduğunu eşidib ora üz tutduq. Yaralıları müşfiqabad qəsəbəsinə apardıq. Ayın 21-də saat 3-4 olardı, 1-ci mikrorayonda hərbiçilər “Şamaxı” deyilən ərazidə qabağımızı kəsdi. Axşamadaq, qəranlıq düşsə kimi bizi buraxmadılar. Yanvarın 22-də təzədən Azadlıq meydanına getdim. Şəhidlərimizi Dağüstü parkda dəfn olunmaları üçün oradan yola saldırdılar: mətəm mitinqi idi. Əflatun Kazımov cənabəsinin Şəhidlər xiyabanına aparılardan biri oldum. Qayıdanda yenə 1-ci mikrorayonda saqqallı, qəddar, zəhmli baxışları ilə bizi hədələyən hərbiçilərin dayanacağıda dinc insanları güllələdiklərini gördük. Birteher yaxınlıqdakı onaltımərtəbəli yaşayış binasının arxasına qaçdıq. Yolda



iki-üç nəfər yaralı var idi. Təcili yardım maşını onlara yaxınlaşmaq istəyəndə güllələr açıldı. Maşındakı yaralıları da öldürdülər...”

Sovet imperiyası məhz o gecə çökdü

Həmsöhbət olduğumuz Günay Həsimova ilə Rövşən Mirzəyev ixtisasca diş həkimidirlər. Hər ikisi də 29 il öncə Bakıda törədilən qırqın-qiyamətə canlı şəhidləri olub. Günay Həsimova o gecəni acı-acı xatırladı: “Bakı beynəlmillət şəhəridir. Burada müxtəlif xalqların nümayəndələri birgə, dinc şəraitdə yaşayıblar. Rus millətindən olanlara da hörmətlə yanaşıblar. Onlara qarşı hər hansı bir hərəkət olmayıb. Amma, guya ki, o gecə qoşunu yeridirdilər ki, onların və ermənilərin təhlükəsizliyini təmin etsinlər. Bu, ağ yalan idi. Sadəcə, xalqımızın azadlıq arzularını beşikdəcə boğmaq istəyirdilər. Nərimanov rayonunda yaşayırdıq. Babam Böyük Vətən müharibəsi vətəni idi. Atam da mitinqlərdə olurdu. Babam o gecə vəziyyətin gərginliyini duyurdu, ona görə də heyətə düşməyimizə icazə vermədi. Amma atam getmişdi. Biz binanın birinci mərtəbəsində yaşayırdıq. Pəncərəmizin qarşısında 3 tank

dayanmışdı. Babam başımızı yuxarı qaldırıb baxmağa belə qoymurdu: “Onlara bəhanə verməyin, uzanın düşməyə”, - deyib bizi oturtmuşdu aşağı. O gecədən salamat çıxanları dəhşət bürüyürdü: həkimlərimizi də güllələmişdilər. Bu, insanlıq əleyhinə yönəldilmiş bir terror və vəhşilik idi”.

Suraxanı rayonundakı Milli Qəhrəman Cavanşir Rəhimov adına 146 nömrəli tam orta məktəbin sinif müəllimi Solmaz Məmmədrazayeva dərs dediyi şagirdləri ilə hər il olduğu kimi, yenə də Şəhidlər xiyabanını ziyarət edənlərin sırasında idi. O, bu qanlı faciənin ağır-acısını yaşamaqla yanaşı, xalqımızın hamı da qürur hissi keçirdiyini dilə gətirdi: “Təbii ki, 29 il öncə, həmin qanlı-qəddar günlərdə xalqımızın oğul və qızları tankların, ağır texnikanın altında xıncım-xıncım oldular. Lakin onlar bununla bir ölməzlik qazandıqlar - qəhrəmanlıq obrazı yaratdılar. Bu hadisə Azərbaycan xalqının iradəsinə və yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Tariximizin bu səhifəsi bədi əsərlərdə öz əksini tapdıcaq o, yaddaşlarda daha dərin izlər buraxdı: tarixləşdi və heykəlləşdi. Qürur, fəxr yerimiz olan Şəhidlər xiyabanı vətənə, torpağa, anaya, könül sevdasına məhəbbətün ünvanına çevrildi.

“Qara Yanvar xronoloji baxımdan Tbilisi və Vilnüs hadisələrinin arasında baş verib. Bütün bunlar eyni zəncirin halqalarıdır və bütövlükdə o vaxt hakimiyyətdə hökm sürən cinayətkarlarına məsuliyyətsizlikdən xəbər verilir. Hamımızın yadındadır ki, Bakıda, Tbilisidə, Vilnüsədə nə baş verir sualına Mixail Qorbaçov necə cavab verirdi. O, hər dəfə eyni sözü deyirdi: “Mənim xəbərim yoxdur, öyrənmək lazımdır, komissiya yaratmaq lazımdır” və s. Buna görə də məsuliyyət kimi məsələni həll etmək vacibdir və Sovet İttifaqının özəmənk rəhbərliyinin cinayətkar fəaliyyətsizliyini rəsmi əsasda, hüquqi rejimə qiymətləndirmək lazımdır. Bu qiyməti təkə Azərbaycan-



Məktəblilərin də bu qanlı hadisəyə biganə qalmaması təbii idi. 20 Yanvar faciəsi, yalnız tanınmış xalq sənətkarlarının əsərlərində deyil, onların yetimlərinin yaradıcılıq nümunələrində də öz əksini tapıb. Belə rəsm əsərləri bir daha onların vətənpərvər hissələrinə yaşadıqını və bu mövzunu onlar üçün müqəddəs olduğunu təsdiqləyir”.

Həmin rayondakı 89 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Arzu Kerimova isə həmkarlarının fikirlərinə şərik çıxdı: “20 Yanvar xalqımızın qan yaddaşına hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi yazılıb. 1990-cı il yanvarın 19-da 20-nə keçən gecə şəhidlərimiz qanları ilə Azərbaycanın yeni tarixini yazdılar. Bu, qəhrəmanlıq, mərdlik, hünər və milli məfkurənin yüksəliş tarixidir. O qanlı və dəhşətli gecədən 29 il keçdikdən sonra xalqımızın Şəhidlər xiyabanını müştəkkil qaydada ziyarət etməsi də bir daha təsdiqləyir ki, azadlıq aşiqlərinin əziz xatirəsi heç zaman yaddaşlardan silinməyəcək. Budur, 29 ildir ki, xiyabani ziyarət edirik. İmperiya isə o gecədən çökdü. Axı dövlətimiz məhz bundan sonra öz müstəqilliyini bərpa etdi, xalqımız isə azadlığını həmin gecə qan baha-sına qazandı. Şagirdlərimiz vəşirir, Vətəni necə sevməli olduqlarını aşılalıyır”.

Nərimanov rayonundakı R.Nəsreddinova adına 39 nömrəli tam orta məktəbin direktoru, Milli Qəhrəman bacısı Tahirə Şükürö-

va dedi ki, atamı da 20 yanvarda edəndə eşirdirdik ki, bu müqəddəs günə möhkəm bağlıdır. Axı Şəhidlərin şərəfinə salınan xiyabanı uşağdan-böyüyə hər birimiz üçün müqəddəs məkandır: “Ona görə də xiyaban nəsillərimizin əbədi ziyarət-gahına çevriləcək”.

Həmsöhbətimiz, həmin məktəbin müəllimlərindən biri, şəhid bacısı Sədaqət Məlikova isə həmkarları Sevinc Paşayeva ilə Təranə Abdullayevanın fikirlərini belə ifadə etdi: “20 Yanvar xalqımızın tarixində ən şərəfli səhifələrdən biridir. Əliyalın xalqımızın məhz o gün toplanır, tankların qabağına çıxmaqla öz mərdliyini, cəsəretini, imperiyaya qarşı mübarizliyini bir daha sübut etdi. 20 Yanvar xalqımızın müstəqillik savaşında mühüm əhəmiyyətə malik bir gündür. Azadlıq aşiqləri o zaman sübut etdilər ki, bizi müstəqillik yolundan heç bir imperiya, hər hansı qəhvə döndərə bilməz. Bugünkü müstəqilliyimizə görə ilk növbədə 20 Yanvar şəhidlərinə borcluuyq”.

...Qəhrəmanlıq, hünər və milli məfkurənin yüksəliş tarixi

Laçın rayonu 32 nömrəli tam orta məktəbin direktor müavini Bəsinə Məmmədli, Ə.Paşayev adına Sabuncu Rayon Mədəniyyət evinin direktoru Kerim Karimov, eləcə də Sabuncu Rayon MKS-in 12 sayılı filialının müdiri Vəsilə Məmmədova Təranə Əhmədovanın, Xatirə Hidayətovanın, Gülnar Rafiqzadənin, Malik Balaşovun, Vüqar Əsgərovun,

Sevdə Məmmədovanın və digərlərinin fikirlərini ümumiləşdirərək bildirdi ki, 20 Yanvar hadisələri yalnız ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərliyə qayıdışından sonra, daha doğrusu, 1994-cü ildə rəsmi dövlət səviyyəsində cinayət-hüquqi qiymət verildi: “Bu cinayət törətdənlərin adları ictimaiyyətə bundan sonra daha geniş və olduqca kimi çatdırıldı. Ulu öndərin fərman və sərəncamları ilə Şəhidlər xiyabanı yenidən quruldu, burada möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi yaradıldı, “20 Yanvar şəhidli” fəxri adı təsis edildi. Şəhid ailələrinin, 20 Yanvar hadisələrində sağlamlığını itirən əllərinin sosial müdafiəsi, pensiya təminatı gücləndirildi...”

Köhnə Dağüstü parkın yerində öz əzəməti ilə ucalan və uzaqdan diqqəti çəkən memorial abidə bu il də uşaqlı-böyüklü hər kəsin baş aydıyı mədəbə çevrildi. Buradan müstəqillik illərində gözəlləşən, yeniləşən, məşhurlaşan, iyirmi birinci yüzilliyin inkişaf etmiş paytaxtı, bir çox beynəlxalq tədbirləri evsahibliyini layiqincə yerinə yetirən, tolerantlıq nümunəsi kimi tanınan Bakı bir az da geniş panoramada görünür...

Şəhidlər xiyabanı “yaşa dolduqca” onun ziyarətçiləri “gəncləşir”. Amma şəhidlərimiz qocalmır, yaşa dolmur. Onların “doğum günü” 20 Yanvardır. Onlar qocalmayacaq, ölməyəcəklər. Axı daşa dönmüş ömür-günlərinin üstünə yaş gəlmir...

Məhəmməd NƏRİMANOĞLU, Ağaəli MƏMMƏDOV (foto), “Azərbaycan”

Sükut dəqiqəsi



Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi birde-qıçlıq sükutla yad olunub, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalı verilib, hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.

AZƏRBAYCAN xəbər verir ki, Qanlı Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planına uyğun olaraq, respublikanın bütün şəhər və rayonlarında, kənd və qəsəbələrində, idarə və təşkilatlarında 20 Yanvar hadisələri ilə

bağlı anım mərasimləri keçirilib. Paytaxt ictimaiyyəti, yüz minlərlə sakin yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edib, qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramla anıb, məzarları üzərinə al qərənfillər düzöblər.

Oriqori TROFİMÇUK: “20 Yanvar hadisələrinə təkə azərbaycanlılar deyil, ruslar da qiymət verməlidir”

1990-cı ilin 20 yanvarı suveren Azərbaycanın tarixində əsas günlərdən biridir.

AZƏRBAYCAN xəbər verir ki, bu barədə Azərbaycanın Moskvadakı səfirliyində 20 Yanvar qurbanlarının xatirəsinə həsr olunan tədbirdə rusiyalı politoloq, publisist Oriqori Trofimçuk bildirdi.

“Qara Yanvar xronoloji baxımdan Tbilisi və Vilnüs hadisələrinin arasında baş verib. Bütün bunlar eyni zəncirin halqalarıdır və bütövlükdə o vaxt hakimiyyətdə hökm sürən cinayətkarlarına məsuliyyətsizlikdən xəbər verilir. Hamımızın yadındadır ki, Bakıda, Tbilisidə, Vilnüsədə nə baş verir sualına Mixail Qorbaçov necə cavab verirdi. O, hər dəfə eyni sözü deyirdi: “Mənim xəbərim yoxdur, öyrənmək lazımdır, komissiya yaratmaq lazımdır” və s. Buna görə də məsuliyyət kimi məsələni həll etmək vacibdir və Sovet İttifaqının özəmənk rəhbərliyinin cinayətkar fəaliyyətsizliyini rəsmi əsasda, hüquqi rejimə qiymətləndirmək lazımdır. Bu qiyməti təkə azərbaycan-

lılar deyil, ruslar da verməlidir”, - deyir o bildirib.

Politoloq 1990-cı il 20 Yanvar hadisələrinin Azərbaycanın gələcək tarixində əhəmiyyətini qeyd edərək deyir: “Mən özümün “Əlifba: Azərbaycan” keş edərək” adlı kitabımda yazmışam ki, Mixail Qorbaçov Azərbaycan üçün ikinci Hitlerdir. Mən bu kitab üzərində işləməyə başlamazdan əvvəl Şəhidlər xiyabanını ziyarət etmişəm, əlimi şəhidlərin başdaşlarına sürmüşəm. Məndə elə bir hissə var idi ki, sanki onlar o günlərin faciəli enerjisini özələndir saxlayırlar”.

Q.Trofimçuk qeyd edib ki, 20 Yanvar Azərbaycan tarixində bir qara daşdır. “Lakin Azərbaycanın yeni dövlətçiliyinin bünövrəsində təkə qara deyil, ağ daşlar da qoyulub. Azərbaycan tarixində mühüm hadisələrdən biri də Heydər Əliyevin ölkədə xaosu aradan qaldırmaq məsuliyyətini öz üzərinə götürməsi oldu. İndi Azərbaycan gələcəyə doğru inamla irəliləyir və uğurlar qazanır”, - deyir politoloq vurğulayıb.

Dmitri SAVELYEV:


“Biz dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayıyırq”

“Mən şəxsən öz adımdan və Azərbaycan parlamenti ilə qarşılıqlı fəaliyyət göstərən deputat qrupu adından 1990-cı il yanvarında baş vermiş müdhiş faciə ilə bağlı başsağlığı vermək istərdim”, - deyir Rusiya-Azərbaycan parlamentlərarası qrupun rəhbəri Dmitri Savelyev Azərbaycanın Moskvadakı səfirliyində Qara Yanvar qurbanlarının xatirəsinə həsr edilmiş tədbirdəki çıxışında bildirib.

AZƏRBAYCAN xəbər verir ki, deputat bir həftə əvvəl Bakıya səfəri zamanı Şəhidlər xiyabanını ziyarət etməsindən, həlak olanların başdaşlarında əks olunan simalarına diqqətlə baxmasından danışır. “Onlar günahsız insanlar - kişilər, qadınlar, uşaqlar idi. Onlar həm azərbaycanlılar, həm ruslar, müxtəlif millətlərin nümayəndələri, Sovet İttifaqının vətəndaşları idilər. Onlar həmin gecə eyni amalla ədalətsizliyə qarşı etiraz etmək üçün çıxışdılar”, - deyir deputat xatırladıb.

D.Savelyev hələ də bu hadisələrə lazımi siyasi qiymət verilmədiyini qeyd edib: “Əfsuslar olsun ki, bu dəhşətli fakta, SSRİ-nin ovaxtı rəhbəri Mixail Qorbaçovun əməllərinə lazımi qiymət verilməyib. Mən fikirləşirəm: Sovet İttifaqının ovaxtı lideri belə cinayətkar əməli necə verə bilərdi? Bu, xalq qarşı cinayətkarlıqdır. Hazırda isə Nobel mükafatı laureatı Mixail Qorbaçov yaşayır və sağ-salamatdır. Əgər o vaxt daha Heydər Əliyev Sovet İttifaqının rəhbəri olsaydı, bu, heç vaxt baş verməzdi. Yəqin ki, Sovet İttifaqı qorunub saxlanılardı, başqa bir ölkəyə çevrilə bilərdi”.

Siyasətçi vurğulayıb ki, hazırda bizim iki müstəqil dövlətimizə güclü liderlər rəhbərlik edir. Onlar buna bənzər faciələrə heç vaxt imkan verməzlər. “Biz rusiyalıları dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayıyırq. Ne qədər ki biz sizinlə bunu xatırlayıyırq, dövlətlərimizin ərazisində bu cür faciələr heç vaxt baş verməyəcək”, - deyir D.Savelyev bildirib.



İlham Əliyevin hücum diplomatiyası Ermənistanı dalana dirəyib

Əvvəli 1-ci səh.

Azərbaycanın qonşu ölkələrlə yüksək səviyyəli əməkdaşlığı da bu prosesdə mühüm rol oynayıb. Xüsusən də Rusiya və İranda istəməli münasibətləri həmin ölkələrin Qarabağ münaqişəsinə baxışını dəyişdirib. Xatırladaq ki, Azərbaycan global güclərin yürütdüyü təzyiqlə və təcrid siyasətinə qoşulmamaq, İran və Rusiya ilə qarşılıqlı maraqlara cavab verən əməkdaşlıq əlaqələrini, dostluq və mehriban qonşuluq siyasətini daha güclü hala gətirib.

Burada təkə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycan və Rusiya prezidentləri 2018-ci ildə 6 dəfə görüşüblər, ölkə rəhbərləri arasında mövcud olan şəxsi dostluq münasibətləri dövlətlər arasında bütün istiqamətlər üzrə əlaqələrin inkişafına olduqca mühüm təsir göstərib.

Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin bu xüsusda bildirir: "Prezident Vladimir Putin Prezident İlham Əliyevlə şəxsi əlaqələrini daha da möhkəmləndirib. Biz İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanla münasibətlərdə ciddi yanaşma və məsuliyyət görürük. Putinlə dostluğun sirri təkə simpatiyada deyil, həm də etibarlı və öz hərəkətlərindəki ardıcılıqdır. Rusiya İlham Əliyevin sözlərində və əməllərində dostluğun rəhnini görür. Ermənistanın baş naziri Nikol Paşinyanın sözlərdəki əməllərində uyğun olmadıqda isə bunun nəticələri avtomatik olaraq Rusiya və Ermənistan münasibətlərinin bütün strukturuna təsir edir. Yeni xalqlar arasında münasibətlərlə siyasət qarışıq salmaq olmaz. Siyasət xalqlar arasında münasibətlərlə üst-üstə düşdükdə bunun çox böyük səmərəsi olur. Hazırda biz bunu Azərbaycanla münasibətlərdə müşahidə edirik: xalqlarımız dostluq edir, prezidentlər dostdurlar və bütün bunlar Azərbaycanın Cənubi Qafqazda mövqeyinin güclənməsinə, həmçinin Rusiyanın mövqeyinin möhkəmlənməsinə şərait yaradır".

Azərbaycan İranda da əlaqələrini genişləndirir, iki ölkənin rəhbərləri arasında istəməli münasibətlər qarşılıqlı əməkdaşlığın inkişafına pozitiv təsir göstərir. Azərbaycan, bütün təkidlərlə baxmayaraq, İrana qarşı təcrid siyasətinə qoşulmayıb, qonşu ölkə ilə bir çox sahələrdə əməkdaşlıq əlaqələrini gücləndirib. İranda Azərbaycanın səfəri Cavad Cahangirzadə bu xüsusda bildirir: "İranda və Azərbaycan arasında

da münasibətlər yüksək səviyyədədir. 2018-ci ildə İran İslam Respublikasının Prezidenti Hasan Ruhani Azərbaycana səfər etdi və səmərəli görüşlər keçirildi. Bundan əlavə, müəmməd olaraq İranda Azərbaycanı yüksək səviyyəli nümayəndə heyəti səfər edir, iki ölkənin parlamentləri, nazirləri, eləcə də özlə və dövlət şirkətlərinin nümayəndələrinin qarşılıqlı səfərləri olur.

Bütün bunlar İran-Azərbaycan münasibətlərinin yüksək səviyyəyə olduğunu və daha da inkişaf edəcəyini göstərir. Biz bunu əsas götürürük və çalışmalıyıq ki, 2019-cu ildə iki ölkə arasında əlaqələr daha da inkişaf etsin. Birgə layihələrimiz, o cümlədən investisiya layihələrimiz var və onların həyata keçirilməsinə irəliləyişlər əldə olunub".

Dağlıq Qarabağ münaqişəsinin bölgənin ümumi təhlükəsizliyinə və inkişafına əsas təhlükə mənbəyi olduğunu nəzərə alaraq İranın bu məsələyə yanaşması da fərqli xarakter daşımağa başlayıb. Təsədüfi deyil ki, İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri ölkəmizdə olarkən bu xüsusda bildirib: "İranda Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Sərhədlərin zor gücü ilə dəyişdirilməsi qəbul edilməzdir, İran bu məsələdə hər zaman Azərbaycanın yanındadır".

Bu, İranın yüksək vəzifəli nümayəndəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu günə kimi verdiyi ən mühüm bəyanat hesab oluna bilər.

Strateji mütəfəqqim olan Türkiyənin də Qarabağ məsələsinə yanaşması birmənalıdır. Strateji tərəfdaşlıq əlaqələri qurduğumuz Gürcüstan da ölkəmizin mövqeyini tam dəstəkləyir. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan region ölkələri ilə əlaqələrin inkişaf etdirməklə, onları strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməklə bölgədə təhlükəsizliyin bərqərar olunmasına, inkişafı mühüm töhfə verir. Məhz bu fonda region ölkələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yanaşmasının dəyişdiyini müşahidə olunur.

Belə vəziyyətdə Ermənistanın xarici siyasətində ciddi geriləmə müşahidə olunur. Həkimyyət dəyişikliyi ilə əlaqədar bu ölkənin xarici siyasətində müşahidə olunan ciddi fəsadlar, o cümlədən də onun Qərbi üçün İran və Rusiyaya qarşı platformaya çevril-

məsi təhlükəsi rəsmi Moskva və Tehrana öz ənənəvi siyasətini bir daha nəzərdən keçirməyə məcbur edir.

Digər tərəfdən, Azərbaycanın yürütdüyü uğurlu təcrid siyasəti Ermənistanın artıq ciddi problemdir. Bakı açıq bəyan edir ki, işğal davam etdikcə Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edəcək. Əslində, bu siyasət öz nəticəsini verib, belə ki, düşmənlər ölkədə kriminal rejim çökdü və Ermənistan yeni vəziyyəti yaratdı. Belə vəziyyət eyni zamanda Ermənistanın yeni rəhbərliyinə bir signaldir. Bu ölkəyə başçılıq edən istənilən şəxs bilməlidir ki, Ermənistan inkişaf, sabitlik Dağlıq Qarabağ münaqişəsi həll edilməyə qədər bərqərar olmayacaq.

Umumiyyətlə, real vəziyyəti təhlil edən ekspertlər, demək olar, hamısının mövqeyi bundan ibarətdir ki, Ermənistanın bir dövlət olaraq mövcudluğu və gələcəyi Dağlıq Qarabağ amilindən asılıdır. Azərbaycan torpaqlarını işğal altında saxlayıb, qonşu dövlətlərə ərazi iddiasını irəli sürmək isə erməni dövlətinin gələcəyini təhlükəyə salır. Bu baxımdan Ermənistan vəziyyətin düzəlməsinə əsas şərtlərdən biri və ən başlıcası Yerevanın öz qonşularını Azərbaycanın işğal etdiyi torpaqlarından çıxarmasıdır. Çünki bu dövlətin gələcəyi Azərbaycanla qonşuluq prinsiplərinə əməl etməkdən keçir.

İndi isə məhz münaqişə səbəbindən Ermənistanın tənəzzülünə davam edir, bu ölkəyə sərməyə qoyuluşu sıfır səviyyəsindədir. Parlament seçkilərindən sonra qurulan yeni hökumətin bu acınarçılıq vəziyyəti aradan qaldırması da nəticə verməz. Hətta iş o yere çatıb ki, xaricdə yaşayan erməni sənəkarları da Ermənistanı qoymur. Azsayılı xarici şirkətlər də ölkəni tərk edirlər.

Qarabağ münaqişəsi fonunda Ermənistanın üzlaşdırıcı bir demografiya məsələsində Mühacirətin qarşısının alınması isə məhz Qarabağ münaqişəsinin çözülmədən, ölkədə siyasi-iqtisadi və sosial vəziyyətdən asılıdır. Belə vəziyyət yalnız Qarabağ konfliktinin həlli fonunda düzələ bilər. Başqa sözlə, Ermənistanın xilası Azərbaycanla əməkdaşlıqdan keçir. Ekspertlər hesab edirlər ki, bunun üçün mütləq işğal olunan Dağlıq Qarabağ regionu və ətraf rayonlar qeyd-şərtsiz azad edilməlidir.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Əvvəli 1-ci səh.

Elə Azərbaycan Bəstəkarlar İttifaqı da Mehriban xanım Əliyevaya mədəniyyətimizin inkişafında müstəsna xidmətlər göstərmiş dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi, görkəmli musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub saxlanması və gələcək nəsillərə çatdırılmasına verdiyi əvəzsiz töhfələrə görə fəxri medalın ilk nüsxəsini təqdim etməyi qərara aldı.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə 2005-ci ildə Üzeyir Hacıbəylinin anadan olmasının 120 illik yubileyi münasibətilə birinci muğam müsabiqəsi keçirildi. Bu mühüm tədbir sonrakı illərdə davam etdirildi. Belə ki, 2007, 2009, 2011, 2013, 2015 və 2017-ci illərdə də muğam müsabiqələri təşkil olundu. Müsabiqə qalibləri Heydər Əliyev Fondu tərəfindən mükafatlandırıldı. Diqqətə çatdırmaq ki, muğamlarımızın qorunub saxlanması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılmasında, yeni ifaçılar nəslinin yetişdirilməsində bu müsabiqələrin əhəmiyyəti böyükdür.

Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə 2008-ci ildə dahi bəstəkarın həyatı və yaradıcılığına həsr olunmuş "Üzeyir dünyası" layihəsi işıq üzü gördü. Həmin nəşrə "Ömür salnaməsi", "Üzeyir Hacıbəyli ensiklopediyası", "Bədi və publisistik əsərlər" kitabları, "Leyli və Mecnun", "Koroğlu" operaları və "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarının klavir, libretto və CD-ləri daxilidir. Həmçinin 2009-cu ildən etibarən ənənəvi olaraq bir çox ölkələrdən dünyəşəhrəti musiqiçiləri bir araya toplayan Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil edilir.

2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 1945-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ağ-qara formatda çəkilmiş, Azərbaycan kino sənətinin əfsanəsi olan "Arşın mal

Əvvəli 1-ci səh.

İnvestisiya təşviqi proqramı çərçivəsində həyata keçirilən layihələrin dəyəri 2,8 milyard manatdır. Bu layihələrin icrası nəticəsində 12 min iş yeri yaradılıb. İndi baxın, eger biz bu mexanizmə keçməsaydıq, bunu təsdiq etməsaydıq, ölkə iqtisadiyyatına 2,8 milyard manat qoyulmayacaqdı".

Aparılan sənayeləşmə siyasətinin uğurlu tərəflərindən biri ölkənin bütün ərazilərini əhatə etməsidir. Bu, həm də hərtərəfli inkişafın təminatı deməkdir. Yeni ilk illər sənaye parkları Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərirdi, indi regionlarda da bu cür müəssisələr yaradılır. Belə yanaşma həm ölkənin ümumi inkişafını, həm də regionda yaşayan əhəlinin məşğulluğunu təmin edir. Digər tərəfdən, regionlarda istehsal olunan xammal potensialından istifadə olunur.

Yeri gəlmişkən qeyd edək ki, indiyədək ölkənin sənaye parklarında 67 rezident qeydiyyatdan keçib və artıq onlardan 40-yi fəaliyyət göstərir. Sənaye parklarında həyata keçirilən

radılması Azərbaycan real-İqlarının beynəlxalq aləmdə yayılması istiqamətində AZƏRTAC-ın atdığı daha bir uğurlu addımdır. AZƏRTAC bir sıra ispanidilli ölkələrin xəbər agentlikləri - İspaniyanın EFE, Argentinanın Telam, Paraqwayın İP, Kubanın Prensa Latina agentlikləri ilə six əməkdaşlıq edir. Eyni zamanda, hazırda Kolumbiya və digər ispanidilli ölkələrin aparıcı media qurumları ilə əməkdaşlıq müqaviləsinin imzalanması üçün danışıqlar aparılır. Bildirilib ki, Azərbaycanın siyasi, iqtisadi, mədəni və bir çox digər sahələrdə uğurları, həmçinin ölkəmizdə keçirilən beynəlxalq tədbirlər bərdə informasiyalı 400 milyonluq ispanidilli auditoriyaya çatdırılması Azərbaycan real-İqlarının beynəlxalq aləmdə yayılması istiqamətində AZƏRTAC-ın atdığı daha bir uğurlu addımdır. AZƏRTAC bir sıra ispanidilli ölkələrin xəbər agentlikləri - İspaniyanın EFE, Argentinanın Telam, Paraqwayın İP, Kubanın Prensa Latina agentlikləri ilə six əməkdaşlıq edir. Eyni zamanda, hazırda Kolumbiya və digər ispanidilli ölkələrin aparıcı media qurumları ilə əməkdaşlıq müqaviləsinin imzalanması üçün danışıqlar aparılır. Bildirilib ki, Azərbaycanın siyasi, iqtisadi, mədəni və bir çox digər sahələrdə uğurları, həmçinin ölkəmizdə keçirilən beynəlxalq tədbirlər bərdə informasiyalı 400 milyonluq ispanidilli auditoriyaya çatdırılması



alan" filmi bərpə edilərək rəngli versiyası hazırlandı.

Mehriban xanım Əliyevanın milli-mənəvi irsimizin qorunub saxlanması, inkişafı və təbliği istiqamətində fəaliyyəti yalnız ölkəmizdə deyil, Azərbaycanın hüdudlarından kənar da təqdir olunur. "Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən olan muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərinin daşıyıcısıdır", - deyən Mehriban xanım muğam sənətini dünyanın ən nüfuzlu konsert salonlarına çıxartdı, bu sənəti təkə Azərbaycanın deyil, dünyanınki etdi.

Mehriban xanım Əliyevanın misilsiz fəaliyyəti, milli dəyərlərimizə qayğısı Azərbaycan muğamını UNESCO-nun bəşəriyyət qeyri-maddi mədəni irsi siyahısına daxil etdi.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər

Əliyev Fondunun ölkəmizin görkəmli muğam sənətkarları ilə birlikdə reallaşdırdığı ilk layihə "Qarabağ xanəndələri" adlanır. Nəfis tərtibatla dinləyicilərin ixtiyarına verilmiş "Qarabağ xanəndələri" albomunun təqdimat mərasimində Mehriban Əliyeva demədi: "Mən inanıram ki, bu albomla tanış olanda hiss etmisiniz ki, biz onu nə qədər məsuliyyətlə, digər tərəfdən də böyük məhəbbətlə hazırlamışıq. Heç də təsadüfi deyil ki, bizim ilk layihəmiz Qarabağ xanəndələrinə həsr olunmuşdur. Biz Qarabağ torpağının acısını, Azərbaycanın haqq səsinə muğam vasitəsilə bütün dünyaya çatdırırıq".

"Azərbaycan muğamı" və "Muğam ələmi" toplularının nəşri bu layihənin uğurlu davamına çevrildi. Çox keçmədi ki, belə xeyrixah niyyət, necib təşəbbüs Azərbaycan muğamına həsr olunmuş xüsusi ensiklopediyaya da ərsəyə gətirdi.

Mehriban xanım Əliyevanın təşəbbüsü və səyi nəticəsində 2008-ci ildə Bakının mərkəzində ucaldılan Beynəlxalq Muğam Mərkəzi ümumilikdə dünyanın çağdaş mədəniyyət tarixinin ən mühüm hadisələrindən biri oldu. Artıq on ildən çoxdur ki, bu mərkəzdə də Azərbaycan tarixinin, mədəniyyətinin, incəsənətinin inkişafı və təbliği olunması məqsədilə maraqlı layihələr həyata keçirilir.

Mehriban xanım Əliyeva "Muğam" adı ilə nəşr olunan, bu nadir sənətin - muğam sənətinin maarifçiliyi ilə məşğul olan jurnalın da yaradıcısı, nəşri, ilk müəllifidir.

O, hələ illər əvvəl "Azərbaycan İrsi" jurnalında dərc olunan "Qarabağ muğamı" adlı məqaləsində bu mədəniyyət xəzinəsinin sirlərini, mətləblərini belə təsvir etmişdi: "Çoxəsrlik tarixə malik olan Azərbaycan muğamı, mütəxəssislərinin rəyində görə, Şərq intibahı çağında özünün çiçəklənmə dövrünü yaşamış-

dir. Sonrakı dövrlər bu sənətin mahiyyət və məzmununu əsla dəyişdirə bilməmişdir.

Bu gün də muğam bir tərəfdən keçmişdən bu günə yaşayan mənəvi sərvət, digər tərəfdən isə son dərəcə çağdaş sənət ələmi kimi bütün varlığı ilə yaşamaqdadır. Burada sənətin ənənə ilə qəti olaraq müəyyən edilmiş normaları və yaradıcılıq prosesindəki improvizasiya imkanları heyretətamiz bir vəhdət, ahenqdarlıq təşkil edir".

Mənəvi ələmimizi zənginləşdirən, birliyimizi təmin edən, tariximizi və mədəni irsimizi ucaldan milli sərvətlərimizi qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Bu baxımdan Mehriban xanım Əliyeva millətin gələcəyinə hesablanmış xoşməramlı missiyanı uğurla davam etdirir, milli intibah prosesinə yeni və dəyərli töhfələrini verir.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Azərbaycan sürətlə qeyri-neft sənaye ölkəsinə çevrilir

Əvvəli 1-ci səh.

İnvestisiya təşviqi proqramı çərçivəsində həyata keçirilən layihələrin dəyəri 2,8 milyard manatdır. Bu layihələrin icrası nəticəsində 12 min iş yeri yaradılıb. İndi baxın, eger biz bu mexanizmə keçməsaydıq, bunu təsdiq etməsaydıq, ölkə iqtisadiyyatına 2,8 milyard manat qoyulmayacaqdı".

Aparılan sənayeləşmə siyasətinin uğurlu tərəflərindən biri ölkənin bütün ərazilərini əhatə etməsidir. Bu, həm də hərtərəfli inkişafın təminatı deməkdir. Yeni ilk illər sənaye parkları Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərirdi, indi regionlarda da bu cür müəssisələr yaradılır. Belə yanaşma həm ölkənin ümumi inkişafını, həm də regionda yaşayan əhəlinin məşğulluğunu təmin edir. Digər tərəfdən, regionlarda istehsal olunan xammal potensialından istifadə olunur.

Yeri gəlmişkən qeyd edək ki, indiyədək ölkənin sənaye parklarında 67 rezident qeydiyyatdan keçib və artıq onlardan 40-yi fəaliyyət göstərir. Sənaye parklarında həyata keçirilən

layihələrə nəzərdə tutulan sərməyə 5 milyard manatdan çoxdur. Bu layihələr nəticəsində 11 min yeni iş yeri yaradılıb. Cari ildə də sənaye zonalarının yaradılması nəzərdə tutulub.

Umumiyyətlə, ölkənin sənayeləşməsi siyasəti son 15 ildə həyata keçirilən iqtisadi islahatların əsas hədəflərindən olmuşdur. Bu hədəflər sırasına öndə olanı qeyri-neft sənayesinin inkişafıdır. Odur ki, Azərbaycanın sənayeləşməsindən danışırkən əsasən qeyri-neft sənayesi nəzərdə tutulur. Bu istiqamətdə atılan addımlar sayəsində sözügedən sektor daha məhsul istehsalı ilə artır. İndi biz bir sıra qeyri-neft sənaye məhsulları ilə daxili tələbatı ödəməklə yanaşı, onları ixrac da edirik.

Azərbaycanda kimya, təkrar emal, gəmiqayırma, yüksək texnologiyalar, yüngül sənaye, ecazçılıq sahələrində ixtisaslaşmış sənaye və texnologiyalar parkları fəaliyyət göstərir. Hazırda sənaye parklarında fəaliyyət göstərən müəssisələrdə tanker və gəmilər, elektron təhsil avadanlıqları, metal konstruksiyalar, maşınqayırma avadanlıqları, polad və polietilen borular,

mexaniki və hidrotexniki avadanlıqlar, polipropilen, pesitidilər, müxtəlif növ sürtkü yağları, xortum və fitnik birləşmələri, kəbellər, polimer membranlar, texniki qazlar, alüminium və plastik profillər, pambıq ipikləri və s. istehsal edilir.

Qısa müddət ərzində sənaye parklarının yaradılmasında qazanılan uğurlar təsadüfi deyil. Bunun üçün dövlət hesabına sənaye parklarının rezidentləri üçün əlverişli infrastruktur yaradılır, rezidentlər qeydiyyata alındıqları gündən 7 il müddətinə mənfəət, əmlak və torpaq, həmçinin parka istehsal məqsədilə gətirilən texnika, texnologiyalar və qurğulara görə əlavə dəyər vergilərindən, eyni zamanda gömrük rüsumundan azad olunurlar. Sənaye parklarında rezidentlərin qeydiyyatı da "bir pəncərə" sistemi ilə həyata keçirilir. Bu da sahibkarların daha operativ və rahat fəaliyyət göstərmələri üçün imkan yaradır.

Sənaye parkları ilə yanaşı, sənaye məhəllələrinin yaradılması istiqamətində həyata keçirilən islahatlar da uğurla davam etdirilir. Sənaye

məhəllələri regionlarda kiçik və orta sahibkarlığın inkişafına, eləcə də yerli ehtiyatların səmərəli istifadə etməklə yeni sənaye sahələrinin yaradılmasına imkan verir. Hazırda bir neçə rayonda belə məhəllələr fəaliyyət göstərir. Təkcə yaxın zamanda istifadəyə veriləcək Hacıqabul Sənaye Məhəlləsində ümumi dəyəri 44 milyon manat olan 7 layihənin icrası nəticəsində 870-dən çox yeni iş yerinin yaradılması gözlənilir. Məhəllədə ağır maşınqayırma, xüsusi və qonşuqayırma və kompozit materialları, plastik su qabları, tara, eləcə də avtomobil, tikinti materialları avadanlıqlarının istehsalı sahələri fəaliyyət göstərəcək. Sabirabad Sənaye Məhəlləsində də tikinti işləri cari ildə başa çatacaq. Burada yun tedarüki, tikinti materiallarının, orqanik gübrələrin, müxtəlif avadanlıqların əyləc sistemlərinin istehsalı, kənd təsərrüfatı məhsullarının və işlənməli təkarların emalı sahələri üzrə müəssisələr yaradılacaq.

Rüstəm KAMAL,
"Azərbaycan"

General Məhəmməd BAQERİ:

"İranda hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib"

İranda hər zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasını tərəfdardır. İran işğal edilmiş ərazilərin tezliklə azad edilməsini və qaçqınların öz doğma torpaqlarına qayıtmasını istəyir.

AZƏRTAC xəbər verir ki, bu sözləri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Baqeri Azərbaycan səfərinin yekunları haqqında yerli mətbuata verdiyi açıqlamada deyib.

General bildirib ki, Xəzər dənizində birgə hərbi təlimlər keçiriləcək. İran regionda sülhün və sabitliyin davamlı olmasına, bütün qonşularının, o cümlədən Azərbaycanı da hökm sürən sabitliyin davamlı olmasına maraqlıdır.

Bakıda keçirdiyi səmərəli görüşlər haqqında məlumat verən M.Baqeri regional təhlükəsizlik, hərbi sahədə əməkdaşlıq, terrorçuluğa qarşı birgə mübarizə məsələlərinin müzakirə edildiyini bildirib. General səfərinin uğurlu olduğunu diqqətə çatdırıb və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin davam etdiriləcəyini deyib.

AZƏRTAC ispan dilində xəbər yayımına başlayıb



Bu gündən başlayaraq ölkədə baş verən mühüm yeniliklər və hadisələr haqqında xəbərlər AZƏRTAC-ın saytının ispanidilli versiyasında və sosial şəbəkələrdə yayılır. Agentliyin buraxılış üzrə baş redaktoru Elman Qədirov, multimedia və informasiya resursları redaksiyasının baş redaktoru Elşən Şahbəliyev ispan dilində xəbərlərin yayımını təşkil məsələlərindən, xəbərlərin hədəf auditoriyasına çatdırılmasında, xarici informasiya resurslarında və sosial şəbəkələrdə əlçatan olması üçün görülən və görülməli olan işlər barədə danışıblar.

İspan dili ingilis və Çin dillərindən sonra dünyada ən çox danışılan üçüncü dildir, 21 ölkədə rəsmi dil olaraq qəbul edilmiş və BMT-nin 6 rəsmi

bu gündən başlayaraq ölkədə baş verən mühüm yeniliklər və hadisələr haqqında xəbərlər AZƏRTAC-ın saytının ispanidilli versiyasında və sosial şəbəkələrdə yayılır.

Agentliyin buraxılış üzrə baş redaktoru Elman Qədirov, multimedia və informasiya resursları redaksiyasının baş redaktoru Elşən Şahbəliyev ispan dilində xəbərlərin yayımını təşkil məsələlərindən, xəbərlərin hədəf auditoriyasına çatdırılmasında, xarici informasiya resurslarında və sosial şəbəkələrdə əlçatan olması üçün görülən və görülməli olan işlər barədə danışıblar.

İspan dili ingilis və Çin dillərindən sonra dünyada ən çox danışılan üçüncü dildir, 21 ölkədə rəsmi dil olaraq qəbul edilmiş və BMT-nin 6 rəsmi

dilindən biridir. Dilin yayılma coğrafiyası əsasən Avropa, Şimali Amerika və Cənubi Amerika qitələridir. Bu baxımdan AZƏRTAC-ın ispan dilində xəbər yayması rəsmi dövlət tədbirləri, Azərbaycanın həyata keçirdiyi mühüm beynəlxalq və regional layihələr bərdə məlumatların, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin daha geniş auditoriyaya çatdırılması, ispanidilli ölkələrdə erməni lobbisinin antiəzərbaycan təbliğatına qarşı informasiya mübarizəsinin aparılması işinə böyük fayda verəcək. Eyni zamanda, agentlik üzvü olduğu beynəlxalq qurumlar və tərəfdaşlıq etdiyi agentliklərlə ispan dilində xəbər mübadiləsi aparacaq.

QARA QIZIL

Neft sektorunda milliləşdirmə proqramının müəyyən etdiyi hədəfə nail olunub



Azərbaycanın neft-qaz sənayesində Milliləşdirmə Proqramının qəbul edildiyi vaxtdan 5 il keçir. Məlum olduğu kimi, 2013-cü ildə Prezident İlham Əliyevin tapşırığı ilə neft-qaz sənayesində homin sektorunda bilik, bacarıq və sənaye sahəsinin yaradılması prioritet kimi müəyyən edilmişdir. Ötən dövr ərzində bu istiqamətdə məqsədyönlü iş aparılıb və uğurlu nəticələr əldə olunub.

Ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərdə işçilərin 90 faizi Azərbaycan vətəndaşlarıdır

Əhalinin Sosial Müdafiəsi Nazirliyinin imzaladığı əməkdaşlıq haqqında memorandum da milliləşdirmə istiqamətində aparılan işlərin daha səmərəli olmasına yönəldilib.

Milliləşdirmə sahəsində həyata keçirilən tədbirlərin effektivliyinin artırılması üçün təkliflərin hazırlanması və işlərin əlaqələndirilməsi məqsədilə Nazirlər Kabinetinin 14 mart 2016-cı il tarixli qərarı ilə SOCAR əmək müqəssasınə kvotasının müəyyən edilməsi üzrə komissiyaya üzv qəbul edilmişdir.

Milliləşdirmə Proqramının 5 illiyi münasibətilə bu yaxınlarda keçirilmiş tədbirdə SOCAR tərəfindən bəyan edilmiş ki, Azərbaycan fəaliyyət göstərən neft-qaz təmayüllü şirkətlərdə milliləşdirmə öhdəliklərinin yerinə yetirilməsi göstəriciləri yüksəkdir. Məsələn, belə bir fakt səsləndirilib ki, BP Azərbaycan şirkətində 2005-ci ildə milliləşdirilmiş işçilər 58 faiz, 2013-cü ildə 77 faiz, 2017-ci ildə 89 faiz olub. 2018-ci ilin sonuna isə 90 faiz təşkil edib.

Bu, BP-dən aldığımız məlumatda da öz əksini tapıb. Məlumatda bildirilir ki,

2018-ci ilin üçüncü rübünün sonuna şirkət işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2557 nəfər olub. Buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Beləliklə, şirkətin ixtisaslı işçilərinin 90 faizini Azərbaycan vətəndaşları təşkil edir və onların çoxu rəhbər vəzifədə çalışır.

Şirkət öz yerli işçilərinin inkişafına dəstək verməklə ixtisas tələb olunan vəzifələrin əksəriyyətində onların xarici vətəndaşları əvəz etməsinə imkan yaradıb. İxtisas tələb olunan işçilərdə çalışanların isə hamısı yerli vətəndaşlardır.

Xatırladaq ki, son vaxtlar ən genişmiqyaslı işlər "Şahdəniz-2" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində və "Cənub qaz dəhlizi"nin tərkib hissəsi olan Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi sahələrində aparılıb. "Şahdəniz-2" layihəsinə aid işlər bir neçə obyektə icra olunub. Bunlar əsasən Heydər Əliyev adına Bakı Dərin Özlülər Zavodu (BDÖZ) və Bibiheybətə "AMEK-Tekfen-Azfer" (ATA) tikinti-quraşdırma sahəsidir. "Şahdəniz-2"dən hasil edilən təbii qazı qəbul etmək üçün Səngəçal terminalında da müəyyən genişləndirmə işləri görülüb,

yeni avadanlıqlar quraşdırılıb. Dənizdə də bir sıra işlər həyata keçirilib.

Bütün bu sahələrdə minlərlə insan öz məşğulluq problemini həll edib. İşçilərin əksəriyyəti də azərbaycanlılar olub. Ümumilikdə "Şahdəniz-2" və CQBK-nin genişləndirilməsi üzrə tikintinin ən qızgın vaxtlarında ölkəmizdə 24 min nəfərdən çox insan bütün əsas müqavilələr üzrə işləməyə cəlb olunub ki, onların da əksəriyyəti, qeyd edildiyi kimi, Azərbaycan vətəndaşlarıdır.

SOCAR-ın yaydığı məlumata görə, Azərbaycanın neft və qaz sənayesinin ən böyük

Flora SADIQLI, "Azərbaycan"

Flora SADIQLI, "Azərbaycan"

• GEOLOJİ KƏŞFİYYAT

Perspektiv bloklarda işlər davam edir

Azərbaycanda ən iri neft-qaz və ixrac layihələrinin operatoru olan BP şirkəti perspektiv sahələrdə geoloji kəşfiyyat işlərini davam etdirir. Abşeron yarımadasının dayazsulu hissəsi üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) ərazisindən əldə edilmiş üçölçülü məlumatların interpretasiyası və emalının başa çatmasından bir ildən çox vaxt keçir.

Bu müddətdə SOCAR-la Perspektivlik haqqında Bildiriş imzalanmaqla BP-nin Abşeron yarımadasının dayazsulu hissəsində 3 perspektiv ərazidə kəşfiyyat quyuları qazmaq öhdəliyi müəyyən edilmişdir. Seçilmiş perspektiv ərazilərdə kəşfiyyat quyularının qazılması

üçün planlaşdırma işləri davam edir.

2018-ci ilin aprel ayında "D230" blokunun birgə kəşfiyyatı və işlənməsi haqqında yeni HPBS imzalandıqdan sonra seysmik tədqiqat proqramı üçün planlar hazırlanmağa başlanıb. Sazişin Milli Məclis tərəfindən ratifi-

kasiya edilməsindən asılı olaraq müqavilə sahəsində ilk seysmik tədqiqatın bu il ərzində aparılması nəzərdə tutulur.

"Şəfəq-Asiman" blokunda ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri də davam etməkdədir.

BP bir müddət əvvəl Azərbaycan mөvcud "Qobustan" Hasilatın Pay Bölgüsü Sazişində 61 faiz iştirak payı əldə edib. Şirkət həmin müqavilə sahəsində daha dərin layihə potensialını qiymətləndirmək məqsədilə bir geoloji kəşfiyyat quyusu qazacaq və həmin əməliyyatların operatoru olacaq. Quyunun cari ilin ikinci yarısında qazılması gözlənilir.

• QEYRİ-NEFT SEKTORUNA DƏSTƏK

Yeni zavod ildə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir

SOCAR son illərdə əməliyyatların dayanıqlığını təmin etmək və bir ömürə növbədən asılılığını azaltmaq məqsədilə neft-qaz və qaz-kimyə sektorunu genişləndirmək xətti götürüb.

Karbamid zavodu planlı və mərhələli şəkildə ərəşə gətirilən böyük dəyər zəncirinin bir hissəsidir. Zavod il ərzində 435 milyon m³ təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir.

Karbamid gübrəsi ən yüksək azot tutumuna malikdir və buna görə də ən keyfiyyətli azot gübrəsi hesab olunur. Suda tez həllolma qabiliyyətinə görə seçilən bu gübrə növü ammonyak və karbon dioksidin sintezi nəticəsində əldə edilir. Karbamidə tələbat onun maya dəyərinin aşağı olması, rahat tətbiqi və kənd təsərrüfatında yüksək məhsuldarlığı ilə əlaqədardır. Bu məhsul digər kimyəvi maddələrin istehsalında və əzəcəliqədə də geniş istifadə olunur.

İndiyədək azot gübrələri Azərbaycana idxal edildiyi halda yeni zavod həm daxili bazarın tələbatını tam ödəyəcək, həm də istehsal etdiyi məhsulun təxminən 70 faizini ixrac edəcək. Nəticədə daha əvvəl idxal üçün sərf edilən illik 90 milyon dollara qədər valyuta



vəsaitləri ölkədə qalacaq, eyni zamanda zavod ölkəmiz üçün əlavə gəlir mənbəyinə çevriləcək.

Tikintinin pik vaxtında zavodun inşasına ümumilikdə 3600 nəfərdən artıq işçi cəlb olunmuşdur. Hazırda zavodda təxminən 500 nəfər daimi işlə təmin edilmişdir. Bunun üçün SOCAR öz təhsil və təqadid proqramları vasitəsilə zəruri sənaye sahəsinə malik mütəxəssisləri öncədən hazırlamışdır. Zavodun inşaat işlərində təhlükəsizlik tələblərinə maksimum dərəcədə riayət edilmiş, 18 milyon adam-saata çox iş həcmi qəzasız şəraitdə yerinə yetirilmişdir.

Hazırda Azərbaycanda beynəlxalq neft-qaz layihələrinin həyata keçirildiyi obyektlərdə, həmçinin tərəfdaş şirkətlərin Bakıdakı ofislərində çalışanların əksəriyyəti yerli sakinlərdir. Bu layihələrin ilk mərhələlərində işçilərin cəmi 10 faizi ölkəmizin vətəndaşları, 90 faizi isə əcnəbilər idi. İllər keçdikcə nisbət dəyişməyə başladı və indi artıq Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin işçilərinin 90 faizi ölkəmizin vətəndaşlarıdır.

SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ilə ölkəmizdə həyata keçirilən ən iri neft-qaz və ixrac layihələrinin operatoru olan BP şirkəti arasında 2013-cü il noyabrın 14-də imzalanmış 5 illik (2014-2018-ci illər) "Milliləşdirmə sahəsində əməkdaşlığa dair" protokol sözügedən sektordakı çalışan əcnəbilərin yerli vətəndaşlarla əvəz olunmasına işinə yeni təkan verib. 2014-cü il fevralın 11-də SOCAR ilə Əmək və

• HASILAT

Bu il qurudakı yataqlar 7,4 milyon barelə yaxın neft verəcək

Cari ildə Azərbaycanın qurudakı yataqlarından 7,399 milyon barel neft hasilatı planlaşdırılır.

Bu barədə Hesablama Palatasının hazırladığı "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il üçün büdcə layihəsi üzrə Rəy"də məlumat verilib.

Hasilatın ən çox "Balaxanı" yatağında əldə olunacağı proqnozlaşdırılır. 2019-cu ildə bu neft mədəninə ildə 1,590 milyon barel hasilat nəzərdə tutulub. 2017-ci ildə buradakı hasilat 1,7 milyon barel, 2018-ci ilin proqnozunda isə 1,78 milyon barel təşkil edib.

Bu il "Zığ-Hövsan-Abşeron" yatağında 0,546 milyon barel, "Qarasu" yatağında 0,714 milyon barel, "Suraxanı" yatağında 1,190 milyon barel neft çıxarılacağı gözlənilir. Bu yataqlarda 2019-cu il üzrə proqnoz keçən ilin proqnozu ilə eynidir.

Cari ildə "Neftçala" yatağı və "Muradxanlı-Cəfəri-Zərdab" blokunda hasilatın artacağı proqnozlaşdırılır. "Neftçala" yatağında 0,235 milyon barel neft hasilatı nəzərdə tutulur ki, bu da 2018-ci ilin proqnozundan 1,7 faiz çoxdur. "Muradxanlı-Cəfəri-Zərdab" blokunda isə hasilatın 1,67 faiz artaraq 0,122 milyon barelə çatacağı gözlənilir.

"Bineqədi", "Şirvan", "Kürsəngi-Qarabağ" yataqlarında hasilat öten il nisbətən əzəzə, a həngədar şəkildə davam edəcək.

Energetika Nazirliyinin məlumatına görə, 2018-ci ilin dekabr ayında gündəlik neft hasilatı 790 min barel təşkil edib. Bunun 721 min bareli xam neft, 69 min bareli kondensat olub. Gündə 617 min barel xam neft, 69 min barel kondensat, 13,4 min barel isə neft məhsulları ixrac edilmişdir.

Nazirlik ay ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərk Texniki Komissiyasına təqdim edib. Qeyd edilmiş ki, öten il orta gündəlik neft hasilatı 792,6 min barel olub.

Yeni qərara əsasən, 2019-cu ilin yanvar ayında etibarən Azərbaycan gündəlik hasilatın təxminən 20 min barel azaldılması ilə bağlı öhdəlik götürüb.

• ƏTRAF MÜHİT

Azərbaycan neftçiləri ekologiya sahəsində də beynəlxalq əməkdaşlığa önəm verirlər

Fransanın paytaxtı Parisdə BP, "Eni", "Equinor", "ExxonMobil", "Shell", "Total" və "Wintershall" şirkətlərinin təşəbbüsü ilə "Metan emissiyalarının azaldılması üzrə rəhbər prinsiplər" adlı tədbir keçirilib. SOCAR-ın ekologiya üzrə vitse-prezidenti R.Hüseynzadə konfransda iştirak edib.

Tədbirdə rəsmi şəkildə bəyan edilmiş ki, SOCAR da bu təşəbbüse qoşulub: "Qlobal istiləşmə və iqlim dəyişmələri bu gün bütün bəşəriyyəti narahat edən problemlərdəndir. Bu kimi məsələlərin həllində SOCAR ətraf

mühitin mühafizəsi ilə bağlı beynəlxalq əməkdaşlığa xüsusi önəm verir". Xatırladaq ki, SOCAR 2008-ci ildən Dünya Bankının GGFR ("Global Gas Flaring Reduction") Qlobal Qaz Yandırılmasının Azaldılması üzrə Tə-

refdaşlıq Təşkilatının Rəhbər Komitəsinin üzvüdür. Həyata keçirilən layihələr əsasında 20 ildən artıq müddətdə il ərzində atmosfərə atılan 1 milyard kubmetr qaz yığaraq əhalinin istifadəsinə yönəldilib. Dünya Bankının Ekspert Şurası şirkət tərəfindən hazırlanan bu layihələri iki dəfə ali mükafata layiq görüb. Neft hasilatı zamanı səmt qazının emissiyası göstəricilərinin aşağı olmasına görə Avropa İttifaqına neft ixrac edən əsas 10 ölkə arasında Azərbaycan birinci yeri tutur.

• İXRAC



Sualtı kəmərlər Səngəçalda birləşir

Xəzərin qoynundakı "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz-2" yataqlarından hasil olunan karbohidrogenlər sualtı kəmərlər vasitəsilə Səngəçal terminalına çatdırılır. Azərbaycanın neftinin və qazının dünya bazarlarına yolu da oradan başlanılır.

Ötən il sözügedən yataqlardan neft, qaz və kondensatın sualtı borularla terminala göndərilməsi a həngədar şəkildə davam edib. Üç rüb ərzində Səngəçalda 211

milyon bareldən çox neft və kondensat ixrac olunub. Onun təqribən 189 milyon bareldən çoxu Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə, 21 milyon bareldən çoxu Qərb İxrac Boru Kəmərinə və 1,2 milyon barelə yaxın kondensat ixrac kəmərinə vurulub.

Qaz isə Səngəçalda əsasən Cənubi Qafqaz Boru Kəməri və terminalın emal obyektlərini "Azəri-qaz"ın qazpaylama şəbəkəsi ilə birləşdirən, SOCAR-a məxsus olan kəmərlə nəql edilir.

Xatırladaq ki, keçən il "Cənub qaz dəhlizi"ne daxil olan bütün layihələrdə uğurlar əldə edilmişdir. O cümlədən, bir sıra ciddi istismar sınaqlarına və təhvilvermə əməliyyatlarından sonra "Şahdəniz-2" və Cənubi Qafqaz

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, keçən ilin 11 ayında Azərbaycanın magistral neft kəmərləri ilə 38 milyon 13,1 min ton neft nəql olunub. Nəqlətmənin 81,6 faizi Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri vasitəsilə həyata keçirilib. Yanvar-noyabr ayları ərzində bu kəmərlə 31 milyon 18,6 min ton neft ötürülmüşdür. On bir ayda BTC 5 milyon 986,7 min ton tranzit nefti də ixrac edib.

Boru Kəmərinin genişləndirilməsi layihələri gərcəkəşib. Mayın 29-da Səngəçal terminalında keçirilmiş "Cənub qaz dəhlizi"nin rəsmi açılış mərasimi ilə dəhlizin bu iki mühüm seqmentini istismar mərhələsinə daxil olub. İyunun 30-da "Şahdəniz-2" layihəsindən planlaşdırılan şəkildə Türkiyəyə ilk kommersiya məqsədli daşımalar başlanıb. "Şahdəniz-2"

ayrılıb. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqli saxlamaq məqsədilə yenedən kollektora vurulub. Qeyd edək ki, hazırda Səngəçal terminalının texniki emal sistemlərinin gündəlik gücü 1,2 milyon barel neft və "Şahdəniz-2" qazı üçün təqribən 55 milyon standart kubmetrdir. Gündəlik ümumi qaz emalı və ixracı gücü isə (AÇG-nin səmt qazı da daxil olmaqla) gündə təqribən 75 milyon standart kubmetr təşkil edir.



Nakam talelər

Nəcəf Nərimanovun müəmmalı ölümü

“Əziz oğlum, Nəcəf! Əgər mən yaşasam, səni elə böyütməyə çalışacağam ki, sən bəşəriyyət üçün faydalı adam olasan, əgər əcol mənə aman verməzsə, sənəndən təvəqqe edirəm mənəm insanlara göstərdiyim kiçik xidmət qədər bir xidmət göstər. Mən ümid edirəm ki, sən öz işinlə mənəm əməllərimi daha da dolğun edəcəksən”.

Dövrünün görkəmli şəxsiyyətlərindən biri, ictimai-siyasi xadim, yazıçı və həkim Nəriman Nərimanov ölümündən bir qədər əvvəl - 1925-ci il yanvarın 28-də oğlu Nəcəfə tamamlanmamış məktubunda belə yazmışdı.

Bu məktub altı yaşlı bir uşağa ünvanlanmışdı. Bu məktub oğlunun gələcəyindən narahat bir atanın vəsiyyətiydi. Bu məktub atasının adına, xalqına, vətəninə layiq oğul ömrü yaşamağın məsuliyyətini anladır...



oldu və Nəcəf hələ də yox idi. İşdən çıxıb mənzilimə gəldim. Bu arada mənəm “kozeyinim”də gəldi və birlikdə şam yeməyinə oturdum. Sakitcə bir-birimizə baxıb yemək yedikimiz zaman mən ondan soruşdum ki, yoldaş mayor, Nərimanov burada bizimlə qalacaq, yoxsa birlikdə gedəcək? O, qısa müddətə susdu. Sonra isə dərinə nəfəs alaraq bildirdi ki, kaş onu heç çağırmasaydıq və o bizimlə qalayı, ona burada olmaq heç də pis deyildi. Mən diqqətə mayora baxıb yeməyi bir kənara itələdim və onun gözələrinə içinə baxaraq bir də nə baş verdiyini soruşdum. Mayorun deməyindən belə çıxdı ki, Nəcəf artıq həyatda yoxdur. Yerimdə donub gözlərimi onun üzünə zilləyərək bir də soruşdum ki, necə yeni, ölüb, o, sənədləri təzəcə almışdı və Rostov şəhərinə göndərilməsini gözləyirdi. Mayorun dediyinə görə, qatar gözləyən zaman gözənilmədən alman təyyarəsi peyda olub və atdığı bombalardan biri də Nəcəf Nərimanovun durduğu yerə düşüb. Hər halda, bütün bunlar mayorun dedikləridir.

Məktubun sonunda Sazonov Gülsüm xanıma söz verirdi: “Bundan sonra da çalışacağam ki, onun ölümü barəsində daha ətraflı məlumatlar toplayım, məzarının, harda dəfn olunmasının yerini öyrənəm. Növbəti məktubumda çalışacağam ki, sizə daha ətraflı yazım ki, nələri öyrənə bildim. Yaxın müddətdə onun dəfn olduğunu düşündüyüm yere gedəcəyik. Bu haqda da mən sizə növbəti məktubumda yazacağam. Hələlik yazı bələclərim bu qədərdir”...

“Ana... sənin üçün darıxıram”

1943-cü ilin sentyabrında həlak olmuş Nəcəfin son məktubu isə ölümündən sonra anasına çatdı. O, məktubunda yazmışdı: “Ana, mən də sənin üçün darıxıram və inanıram ki, tezliklə arzularımı yerinə yetəcəkdir, tezliklə bu irtidici avaraları qırıb sakitcə, xoşbəxtcə yaşayacağam”.

Onun igidliyini danmadılar. Alman işğalçılarına qarşı mübarizə cəbhəsində komandanlığın döyüş tapşırıqlarını nümunəvi yerinə yetirdiyinə və bu zaman rəşadət və igidlik göstərdiyinə görə ikinci mexanikləşdirilmiş qvardiyası korpusu 58-ci əlahiddə təmir-bərpa batalyonu tanklarının təmiri rotasında vzvod komandiri, qvardiya baş texnik leytenantı Nəcəf Nərimanov oğlu Nərimanov SSR İttifaqı Ali Soveti Rəyasət Heyəti əndindən ölümündən sonra Birinci Dərəcəli Vətən müharibəsi ordeni ilə təltif edildi.

Qəhrəmanın anasına tank korpusunun komandiri, general-leytenant K.Sviridov məktub göndərdi. O, yazırdı: “Sizin oğlunuz Nəcəf Stalinqrada vuruşmasında fəxslilərə ilk güclü zərbə endirən hissədə xidmət etmişdir. Biz əmiri yerinə yetirdik - almanları qovduq, Vətənimizin ən yaxşı və ləyaqətli oğulları arasında Sizin də oğlunuz vardı... İllər keçəcək, biz itliklərin ağrısını unudacaq, xarabazarı bərpa edəcəyik, lakin bəşəriyyəti faşizm təhlükəsindən xilas etmək üçün özələrinin həyatını Nəcəf kimi qurban verməmiş vətən oğullarını heç bir vaxt yaddan çıxarmayacağıq”.

Nəcəf Nərimanovun xatirəsini əbədiləşdirmək üçün həlak olduğu Volnovxa şəhərində küçə və məktəblərdən birinə onun adı verildi.

Gülsüm xanım yeganə oğlunun faciəli ölümündən sonra on el yasağı. Həyatın zərbələrinə dözmək onun üçün asan olmadı. Ömrünün sonlarında Nərimanov və Nəcəfə keçirdiyi günlərin xatirələrinə sığındı. Gülsüm xanım 1953-cü ildə sovet hökumətinin darmadağın etdiyi xoşbəxtliyinin, ömrü yarımçıq qırılmış həyat yoldaşının, övladının həsrəti ilə gözələrinə əbədli yumdu. Gülsüm Nərimanova Moskvadakı Vaqankovskoye qəbiristanlığında dəfn edildi.

İyirmi üç yaşında qurban olmuş Nəcəfin faciəsi isə bir ananın dərdi deyildi. Gənc yaşda ömürlərini qıyılan Nəcəf Nərimanov kimi övladların dərdi bütövlükdə vətənin idi. O oğullar ki öz bən-zərsiz istedadları, bitib-tükənəz arzuları, yaratmaq eşqi, mübarizlikləri ilə Azərbaycanı xidmət edəcəkdilər... Sovet hökuməti onların bir çoxuna yaşamaq üçün fürsət vermədi.

Ata Nərimanovun ölümü müəmmalı olmuşdu. Elə oğul Nərimanov da atasının qədərini yaşadı. Yene də atasın haqq-hesabını oğlu ilə çəkdi. Gənc Nəcəf Nərimanovun da ölümü müəmmalı oldu...

Zöhrə FƏRƏCOVA,
“Azerbaycan”

“AzerTelecom” “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlığa başlayıb

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi “AzerTelecom” şirkəti Azərbaycanı regionun rəqəmsal mərkəzinə çevirəcək “Azerbaijan Digital Hub” layihəsinin həyata keçirilməsinə başlayıb.

Bu istiqamətdə ilk olaraq, əsas səhmdarı Bakcell şirkəti olan “AzerTelecom” və “Azerbaijan Dəmir Yolları” QSC arasında mövcud dəmir yollarının qorunma zolağı boyunca dayanıqlı magistral fiber-optik kabel xətlərinin çəkilməsinə dair müvafiq sənədlər imzalanıb və layihənin icrasına başlanılıb. Bununla bağlı zəruri olan investisiyalar da yatırılıb.

Dəmir yolları boyunca dayanıqlı fiber-optik magistral infrastrukturunun qurulması Azərbaycanın hazırda sahib olduğu Neqliyat və Enerji dəhlizləri statusu ilə yanaşı, ən qısa perspektivdə ölkənin Regionun Rəqəmsal Mərkəzinə (Azerbaijan Digital Hub) çevrilməsinə imkan verəcək. Layihə “AzerTelecom” tərəfindən həmin “AzerTelecom Dəmir Yolları” QSC-nin Azərbaycanın Neqliyatı Həyata Gətirmə Layihəsi çərçivəsində aparılır.

Dəmir yolları boyunca magistral fiber-optik kabel

xətlərinin çəkilişi ölkənin rəqəmsal infrastrukturunun güclənməsinə, ölkə boyu yeni davamlı infrastrukturunun formalaşmasına və qonşu dövlətlər olan Rusiya, Gürcüstan, Türkiyə və İran ilə dayanıqlı genişzolaqlı fiber-optik kabel bağlantılarının formalaşmasına və bu infrastrukturun ölkəmizdə genişlənməsinə, eləcə də ölkədə telekommunikasiya sektorunun inkişafına mühüm təkan verəcək.

Layihə çərçivəsində magistral internet kabel xətlərinin çəkilməsi və istifadəyə verilməsinin ilkin fazasının reallaşması bu il ərzində nəzərdə tutulub. Bu layihənin icrası Şimal-Cənub, Şərq-Qərb istiqamətlərində olan müxtəlif beynəlxalq telekom operatorlarının infrastrukturunun ölkəmizdə genişlənməsinə gətirib çıxaracaq. Layihənin reallaşması həmin “AzerTelecom Dəmir Yolları” QSC-nin də infrastrukturunun güclənməsinə, həmin infrastruktur boyunca yeni

texnologiyaların tətbiqinə, ümumilikdə isə rəqəmsallaşmaya xidmət edəcək ki, bu da dayanıqlı xidmətlər verməsinə töhfə verəcək.

Dəmir yolları boyunca magistral fiber-optik kabel xətlərinin çəkilişi “AzerTelecom” şirkətinin həyata keçirdiyi “Azerbaijan Digital Hub” layihəsinin komponentlərindən biridir. “Azerbaijan Digital Hub” layihəsi çərçivəsində Azərbaycanın gələcəkdə Cənubi Qafqaz, Yaxın Şərq, Orta Asiya və Cənub Asiya ölkələrini əhatə edən böyük bir regionun Rəqəmsal Mərkəzinə çevrilməsi hədəflənir. Qurulacaq Rəqəmsal Mərkəz perspektivdə bu regionlarda yaşayan 1.8 milyard əhalinin (dünya əhalisinin 1/4-i) müxtəlif rəqəmsal xidmətlərə daha yaxşı təmin edilməsinə şərait yaradacaq.

“Azerbaijan Digital Hub” layihəsinin icrası nəticəsində Azərbaycanın telekommunikasiya ekosistemi ən qabaqcıl dünya standartları səviyyəsinə qalxacaq, ölkənin internet alışında xarici ölkələrdən asılılığını minimuma endiriləcək, perspektivdə isə Azərbaycan regionda internet satışında mərkəzi ölkəyə çevriləcək, rəqəmsal xidmətlər idxal edən tərəfdən

bu xidmətləri istehsal və qonşu regionlara ixrac edən ölkəyə transformasiya olunacaq. Beləliklə, **dünyanın internet xəritəsinə London, Frankfurt, Sofiya, İstanbul, Moskva, Amsterdam, Dubay ilə yanaşı, Bakı da əlavə olunacaq.** Layihə ümumilikdə Azərbaycanı yeni iş yerlərinin açılmasına, ölkəyə valyuta axınına, iqtisadiyyatın rəqəmsallaşmasına və inkişafına töhfə verəcək.

“AzerTelecom” Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilmiş və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkətidir. “AzerTelecom” ölkənin bütün əsas region və şəhərlərini əhatə edən şəxslənməmiş və dayanıqlı fiber-optik kabel şəbəkəsinə sahibdir. “AzerTelecom” şirkətinin beynəlxalq şəbəkəsi isə dünya üzrə bütün əsas telekommunikasiya xətlərinə birləşir. Şirkət internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil şəbəkələrdə naqletmə, beynəlxalq tranzit, DDoS hücumdan müdafiə, VPN, Data Mərkəz xidmətləri, SIP telefoniyası və digər telekommunikasiya xidmətləri təqdim edir.

“Azerbaycan”



“Millətçilik”də günahlandırılan ata, əzabkeş ana...

O vaxtlar Nəcəf bir yerdə qərar tutmayan, dəcəl, qoçaq bir uşaq idi. Valideynləri ilə birlikdə Moskvada yaşayırdı. O, bu şəhərdə dünyaya göz açmışdı. Ömrü ictimai-siyasi hərəkatın, inqilabların təlatümləri işlərinin kəməni atması 1919-cu ilin ortalarında Həştərxandan Moskvaya çağırılmış, RSFSR Xalq Xarici İşlər Komissarlığında Şərq məsələləri üzrə xalq komissarının müavini vəzifəsinə təyinin olmuşdu. Nəriman Nərimanov Moskvaya həyat yoldaşı Gülsüm xanımla getmişdi.

Həmin ilin - 1919-cu ilin 2 dekabrında valideynlərinin ömrünə günəş kimi doğan körpəyə babası Nəcəfin adını vermişdir.

Nəcəf Bakıya uşaq ikən gəldi. 1920-ci ildə atası Azərbaycan SSR Müvəqqəti İntilabı Komitəsinin Sədri və Xalq Komissarları Sovetinin Sədri vəzifəsini yerinə yetirirdi. İctimai-siyasi hadisələrin gətirdiyi gərginliklər məsul vəzifələrdə işləyən, dövlət xadimi Nəriman Nərimanov na qədər məşğul etsə də, vaxtını, sağlamlığını, rahatlığını əlindən alsada da, ailəsinə diqqətini azaldı bilmirdi. O, həyat yoldaşının qayğısına qalır, təhsilinə böyük diqqət göstərirdi. Nəriman Nərimanovun təhsiri ilə ictimai həyata qoşulan Gülsüm xanım həyat yoldaşına yaxın köməkçi, sırdaş olmuşdu. Nəcəf isə onların hər ikisinin ən böyük sevinci idi.

1922-ci ilin dekabrında Nəriman Nərimanov SSRİ MİK-nin 4 sədrindən biri seçildi. Üç yaşlı Nəcəf ata-anası ilə Moskvaya qayıtdı.

1925-ci ilin martında Nəriman Nərimanov müəmmalı şəkildə dünyasını dəyişdi və Moskvada Kremlin divarları yaxınlığında dəfn olundu. Həyatının ən böyük dayanağını itirən Gülsüm xanım özünü də güc tapmalı, altı yaşlı Nəcəfi atasına layiq oğul kimi böyütməliydi. Bütün çətinliklərə dözmək, övladının təlim-tərbiyəsi ilə məşğul olmaqla bərabər, təhsilini davam etdirmək, çalışmaq... ne qədər ağır olsa da, Gülsüm xanım bunlara dözə bildirdi. Onu sarıdan ömrü fırtınalar içərisində keçmiş, xalqını sonsuz məhəbbətlə sevan həyat yoldaşının “millətçi”likdə suçlanması idi. Nəriman Nərimanovun unudurulmasına, siyasi irsi ilə - “nərimanovçuluq”la mübarizəyə qərar verilmişdi. Bu haqsızlıq Gülsüm xanıma sarsıdırdı. O günlərdə təhsil həyatında, əmək fəaliyyətində fəallıq göstərsə də, Gülsüm xanımın ən böyük ümidi, təsəllisi balaca Nəcəf idi.

Son görüş...

Nəcəf Nərimanov ilk təhsilini Moskvanın 110 sayılı məktəbində aldırdı. O, böyüdükcə məktəbə isinişir, musiqi ilə məşğul olur, xarici dilləri öyrənirdi. Yuxarı siniflərdə texnikaya maraq göstərməyə başladı. 1938-ci ildə Leningrad tank məktəbinə daxil oldu. Zehni, zəkasi, hərbi texnikanı dərinləndirən öyrənməyə marağı onu məktəbdə tanıtdı.

Nəcəfin gələcəkə bağlı bitib-tükən-məyən arzularında akademiya təhsil almaq da vardı. O, anasına yazırdı: “Ana, məşinlərin sirlərini yaxşı bilməliyəm ki, rotam qabaqcıl olsun. Sonra akademiya girəcəyəm. Mənə avtomobillər, traktorlar, tanklar, bu məşinlərin təmiri haqqında, benzin və sürükü yağları haqqında ədəbiyyat göndər”.

1939-cu ildə onu Kiyev tank məktəbinə keçirdilər. Nəcəfə verilən xasiyyət-namədi bildirildi: “Tapşırıqları layiqincə yerinə yetirir. Namusludur... Döyüş və neqliyat məşinlərini əla sürür. Komandirlik məharətinə mükəmməl yiyələnmişdir”.

Məktəbi 1940-cı il oktyabrın 7-də bitirdi. Növbəti məktubunda çalışacağam ki, sizə daha ətraflı yazım ki, nələri öyrənə bildim. Yaxın müddətdə onun dəfn olduğunu düşündüyüm yere gedəcəyik. Bu haqda da mən sizə növbəti məktubumda yazacağam. Hələlik yazı bələclərim bu qədərdir”...

1941-ci ildə Gülsüm xanım rota komandiri olan oğlu ilə Lvov şəhərində görüşə bildi. Qısa müddətdə dünyanın qayğılarını, dərclərini, ədalətsizliklərini unudular. Bu görüşün ardınca gələcək əbədi ayrılıqdan xəbərsiz dərcləşdilər...

Çox keçmədi ki, İkinci Dünya müharibəsi başladı. Nəcəf cəbhəyə yollandı. Stalinqrad şəhərinin, Ukrayna torpaqlarının azad edilməsi uğrunda vuruşdu. Nəcəf döyüşlərin birində yaralandı. O, Saratovda, hərbi xəstəxanada müalicə olunduqdan sonra yenidən cəbhəyə döndü. Çox keçmədi ki, qvardiya baş texnik leytenantı Nəcəfin rotası general-leytenant K.V.Sviridovun komandanlığı etdiyi ikinci qvardiya mexanikləşdirilmiş korpusunun tank hissələri tərkibində Stalinqradın şimal qərbinə və cənubuna yollandı. Nəcəf Nərimanov artıq çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirməsi ilə igid döyüşçü kimi tanınırdı.

Sirli gediş

Nəcəfin həyatının son günü ilə bağlı döyüş yoldaşı Nikolay Mixayloviç Sazonov Gülsüm xanıma göndərdiyi 13 sentyabr 1943-cü il tarixli məktubunda məlumat verirdi. Sazonov ən yaxın dostunu ölümü barəsində yazırdı: “9 sentyabr 1943-cü il batalyonu generalın əmri gəldi ki, Nəcəfi Moskvaya getməsi üçün təcili onun yanına göndərsinlər. Və Nəcəfə əmr olunmuşdu ki, o, dərhal generalın yanına gətirilməlidir və bildiyiniz kimi, orda bu çür məsələlər sorğusalsız həyata keçirilirdi. Ümumiyyətlə, bu kimi hallarda kimin hara və hansı məsələ ilə bağlı çağırılmasına aydınlıq verilmir. Amma mən onun Moskvaya göndərildiyini əvvəlcədən bilsəm də, özüne deyə bilmədim. Çünki məşində mənəndən savayı da adamlar var idi. Bu arada gözücə Nəcəfə baxdım və digər dostumuz da bir-birimizin gözələrinin içinə baxaraq sakitcə dayanmışdıq. ...Beləliklə, Nəcəfin 10.09.1943-cü ildə Moskvada olması lazımdır.

Mən “kozeyin”lə reysdən qayıtdım mənzilə təzəcə girmişdim ki, Nəcəf qaraçaq otağa daxil oldu və soruşdu ki, siz general-leytenantın gətirdiyi istiqamətə gedəsi deyilsiniz ki? Sonra da cavab gözləmədən dönüb qaraçaq otaqdan çıxanda mən arxadan onu saxlamağa və nəsa deməyə çalışdım. O, isə “Nikolay, mən qayıdacağam, qayıdacağam” - dedi və mən də onu yoldan saxlamaqdan vaz keçdim. Çünki vaxt artıq axşama doğru idi və hələ yüz km qədər yol getmək lazımdır. Əlbəttə ki, mən mənzildə qaldım. Və Nəcəfin Moskvaya özü ilə apara biləcəyi şeyləri yır-yığıt etməyə başladım. Beləcə, 11 sentyabr günü səhərdən axşama gözələdim, arada uşaqlardan da soruşdum ki, Nərimanov birlikdə gəlib, onlar da cavab verdilər ki, yox, qayıtmalıdır. ...Nəhayət, axşam da

Nankor qonşularımız ermənilər havadarlarına arxalanıb Qarabağ savaşını başlayanda yüzlərlə tərətli gənc silaha sarılıb döyüşlərə atıldı. Onlardan biri Elman Hüseynov idi. O zaman Elmanın 40 yaş tamam olmamışdı. Amma çox uğurlara imza atmış, rayonda böyük hörmət və nüfuz qazanmışdı. 16 yaşında Azərbaycan Polixexnik İnstitutunun mühəndislik fakültəsinə daxil olmuş, oranı müvəffəqiyyətlə bitirmişdi. Sonralar Nazirlər Kabineti yanında Xalq Təsərrüfatı İdarəetmə İnstitutunu fərqlənmə diplomu ilə başa vurmuşdu. Yüksək intellektual səviyyəsi, qeyri-adi toxkalıçlıq bacarığı onu pilla-pilla irəl aparırdı. Tərtər rayonunda komsomol, partiya və sovet orqanlarında yüksək vəzifələrdə çalışarkən fəallığı ilə seçilib.

Qarabağ savaşını başlandıqdan sonra isə Müdafiə Nazirliyinin əmri ilə yaradılan Tərtər ərazi özünmüdafiə batalyonunun komandiri təyinin olundu. Qısa vaxtda Tərtər şəhərinin və ətraf sərhəd kəndlərinin müdafiəsi üçün postlar yaradıldı. O, bununla da kifayətlənmir, uğurlu döyüş əməliyyatları hazırlayıb həyata keçirir, düşməne sarsıdıcı zərbələr vurulmasına nail olurdu. Ağır döyüşlərdə Elman iki dəfə yaralansa da, savadından kənarında qalmaq özüne şübhəli deyildi. Ən gərgin saatlarda, ölüm saçaq güllələr dolu kimi yağanda da əsgərlərin yanında oldu, onları qələbəyə rühdandırirdi.

1993-cü il yanvarın 15-də Vəng yüksəkliyi uğrunda gədən döyüşlərdə Azərbaycan Ordusunun mayoru Elman Hüseynov həlak oldu. İgid komandirin ölümü əsgərlərin qəlbində düşməne nifrət gücləndirdi, intiqam hissini daha da alovlandırdı. Onun ikillik döyüş yolu hünərlə doludur. Qədrbilən el-oba Elmanın adını qəhrəman kimi ürəkərinə yazdı. Xalqımızın ümmümilli lideri Heydər Əliyev 1995-ci ilin yanvarında imzaladığı fərmanla ölkənin ərazi bütövlüyünün və suverenliyinin qorunmasında, torpaqlarımızın erməni işğalçılarından



müdafiə edilməsi uğrunda gədən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara, şəxsi şücaətə və misilsiz xidmətlərinə görə Elman Hüseynovun Azərbaycanın Milli Qəhrəmanı adına layiq gördü. Bu şərəfli ad Elman itkisinə qəhrəman, sarsılan bölgə əhalisinə böyük təsəlli oldu.

O vaxtdan çox şey deyilib, yeniləşib qədrbilən tərtərlilərin Elmana olan ehtiramı bu illərdə daha da artır. Onun xatirəsi hər zaman ehtiramla yad edilir. Bu günlərdə anım günü də layiqincə qeyd edildi.

Mərasimdə qəhrəmanın ailə üzvləri, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Abidəsi önünə tərgüllər düzüldü. Rayon mədəniyyət mərkəzində keçirilən tədbirdə Elman Hüseynova həsr olunmuş “İk komandir” sənədli filmi nümayiş etdirildi. Döyüş yoldaşları igid komandir haqqında xatirələrini danışdılar. Məktəblər ədəbi-bədii kompozisiyalar göstərdilər.

Lazım QULİYEV,
“Azerbaycan”

İsmayillililər şəhidlərini andılar

Qan yaddaşımız 20 Yanvar günü ölkənin hər yerində şəhidlərin məzarları ziyarət olundu, onların ruhuna dualar oxundu. İsmayilli camaatının qürur duyduqları belə qəhrəman şəhidlərdən biri də brovdalı Qabil Cavadovdur. Qabil el-obasını seven, təəssübkeşliyi ilə seçilən gənclərdən olub. Traktorçu idi, hər zaman həm öz kəndlilərinin, həm də qonşu kəndlilərin camaatına təsərrüfat işlərində əlindən gələni köməyi edirdi. Traktorla əlaqəli mövsümi işlər olmadıqda sovxozun fermasında çalışırdı. Qabil işgüzarlığı, əməksevərliyi ilə ailəsinin normal dolanışığını təmin edirdi. O, 1993-cü ilin oktyabrında respublikamızın ərazi bütövlüyünü qorumaq üçün Qarabağa yollanırdı. Füzuli rayonu ərazisində olan hərbi birlişmələrin tərkibində döyüşlərdə olur. Qorxmazlığına və əməliyyat



tapşırıqlarını yüksək səviyyədə yerinə yetirdiyinə görə hərbi hissə komandirinin dəfərlə təşəkkürünə layiq görülür.

1993-cü ilin son günlərində erməni silahlılarının hücumu zamanı tərkibində Qabilin olduğu tabor düşmənin mühasirəsinə düşür. O, axırncı gülləsinə kimi ermənilərlə mübarizə aparır, sonda şəhid olur. 1994-cü il yanvarın 1-də onun nəşi Çəndaharaya gətirilib və hərbi-əsgər yoldaşlarının yayım atəşləri altında torpağa tapşırılıb. Bu şəhid məzari onun doğma kəndinin ən yüksək zirvəsindədir.

20 Yanvar hüzn günü ilə əlaqədar Brovdal kəndinin

ağsaqqalları, vətənpərvər oğulları, Qabilin yaxından tanıyanları onun məzarını ziyarət etdilər, ruhuna dualar oxudular. Onun gənclərə örnək olan həyat yolundan danışdılar... Qabil Cavadovun ölümündən sonra həyatda onun amallarının davam etdirən iki övladı qalıb. Oğlu Rövşən o zaman 3 yaşında olub.

Həyat yoldaşı Pərvanə xanım və övladları şəhid ailələri üçün nəzərdə tutulan Prezident təqaüdünü aldıqlarını və 2008-ci ildə rayon mərkəzində şəhid ailələri üçün tikilmiş binadan onlara iktotaqlı mənzil verildiyini qeyd etdilər. Həminçin daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduqlarına görə ölkə rəhbərlərinin minnətdarlıqlarını bildirdilər.

Əli SƏLİMOV,
“Azerbaycan”

Azərbaycanın və Ukraynanın mədəniyyət günlərinin keçirilməsi məsələsi müzakirə edilib

Azərbaycanda və Ukraynada hər iki ölkənin mədəniyyət günlərinin keçirilməsi üçün münbit şərait yarandı. Bu il mədəniyyət günlərinin keçirilməsi üçün lazımi işlər görüldü.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Ukraynadakı səfiri Azer

Xudiyevlə görüşündə Ukraynanın mədəniyyət naziri Yevgeni Nişuk məlumat verib.

Onun sözlərinə görə, Ukrayna birgə layihələrin həyata keçirilməsinə hazırdır. Nazir vurğulayıb ki, il ərzində Azərbaycanı Ukrayna arasında mədəniyyət sahəsində birgə layihələrin sayını artırmaq olar. Azərbaycanın Ukrayna

üçün strateji dövlət olduğunu deyən Yevgeni Nişuk iki ölkə arasında münasibətlərin dinamik inkişaf etməsindən məmnunluğunu ifadə edib.

Səfir, öz növbəsində, Azərbaycanın çox uğurlu mədəniyyət layihələrini həyata keçirdiyini vurğulayaraq ölkəmizin bu təcrübəni Ukrayna ilə bölüşməyə hazır olduğunu deyib.



“Azərsu” ASC-nin daxili vəsaiti hesabına “Azərsu” ASC-nin struktur vahidlərinə qəzet və jurnalların mərkəzləşdirilmiş qaydada çatdırılması işlərinin satın alınması məqsədilə

kotirovka sorğusu elan edir

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı ünvan - Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Təchizat və Satınalmaların İdarə Olunması Departamentinin Satınalmaların təşkili şöbəsinə (əlaqələndirici şəxs: Məmmədşad Musayev, telefon: 431 47 672288) müraciət edə bilərlər.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 28 yanvar 2019-cu il, saat 15:00-dan gec olmamaq şərti ilə Təchizat və Satınalmaların İdarə Olunması Departamentinə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaq.

Kotirovka təklifləri “Azərsu” ASC-nin Bakı şəhəri, Moskva prospekti 67, ünvanında 29 yanvar 2019-cu il, saat 15:00-da açılacaq. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedüründə iştirak edə bilərlər.

Tender komissiyası

B İ L D İ R İ Ş

Azərbaycan Respublikası Mərkəzi Bankının əməkdaşları üçün sūdün satın alınması və Azərbaycan Respublikasının Mərkəzi Bankına məxsus elektrik çəngəlağız yükqaldırıcı avadanlıqlara (stekkerlərə) texniki qulluqla (servislə) əlaqədar xidmətin satın alınması ilə bağlı kotirovka sorğuları üzrə Satınalmalar Komissiyasının 10 yanvar 2019-cu il tarixli qərarına əsasən 1-ci məsələ üzrə “Atena” MMC və 2-ci məsələ üzrə isə “AzEquip” MMC qalib elan edilmişdir.

Qalib şirkətlərlə müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Satınalmalar komissiyası

Beynəlxalq aləm

Əfqanıstanda hərbi bazaya hücum



Əfqanıstanın Meydan-Vardak əyalətində “Taliban” silahlıları hərbi bazaya hücum etmişlər. İlk məlumatlara görə, terror aktı nəticəsində 126 nəfər həlak olmuş, 30-dan çox hərbiçiyaralanmışdır. Bu barədə “Assosiyeyted Press” agentliyi xəbər verir.

Məlumatla görə, əvvəlcə bazanın yaxınlığında minalanmış avtomobil partladılmışdır. Bundan sonra terrorçular atəş açmışlar. Güc strukturları əməkdaşlarının cavab atəşi ilə ağız balağ öldürmüşdür. Hücumla məruz qalmış hərbi bazada Əfqanıstan Silahlı Qüvvələri təlim keçir.

Filippinin cənubunda tarixi referendum

Dünya Filippinin cənubunda moro xalqından olan müsəlmanlara geniş muxtariyyət verilməsi məsələsi üzrə referendum keçirilmişdir. Mindanao adasında 3 milyon nəfərədək adam səsvərmə hüququna malikdir. Polis adada təhlükəsizlik tədbirlərini gücləndirmişdir. Bu barədə “Anadolu” agentliyi xəbər verir.

Moro İslam Azadlıq Cəbhəsinin (MIAC) lideri Hacimurad İbrahim referendumda səs verdikdən sonra bildirmişdir ki, moro xalqının problemi həll etmək və 40 ildən çoxdur davam edən silahlı mübarizəni dayandırmmaq üçün yeganə yol sülhüdü. Biz səsvərmənin nəticələrini tanıyacağıq və danışıqlar masası arxasına qayıtmaqdan imtina etməyəcəyik.



Müharibə münafiqşələri tənzimləmək vasitəsi deyil.

Eyni zamanda, MIAC-ın lideri ümidvar olduğunu bildirmişdir ki, özmi Manila Banqasamoro rəsmi razılaşmanın şərtlərinə riayət edəcəkdir. Qeyd edək ki, referendum Filippin hökuməti ilə müsəlmanların ən güclü təşkilatı - MIAC arasında sazişin tərkib hissəsidir və ölkənin cənubunda çoxdan gözlənilən sülhü təmin etmək məqsədi güdür.

Saziş MIAC-ın Mindanao adasını Filippindən ayırmaq cəhdlərinə imtina etməsini və orada hazırda mövcud olan Mindanao muxtar rayonu əvəzinə yeni inzibati birlik - Banqasamoro (“Moro xalqı”) yaratmağı nəzərdə tutur.

İraqın şimalında altı terrorçu zərərsizləşdirildi

Türkiyə hərbi hava qüvvələri İraqın şimalında Zap, Sinat-Həftənin və Hakurk rayonlarında terrorçuların obyektlərini vurmüşdür. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat vermişdir. Məlumatla görə, aviasiya



zərbələri nəticəsində Türkiyə Silahlı Qüvvələrinin sərhəddəki hissələrinə hücumlar hazırlayan altı 6 terrorçu zərərsizləşdirilmişdir. Bundan əlavə, terrorçuların atəş mövqeləri və sığınacaqları məhv edilmişdir.


Keçən il milyarderlər varlandı, kasıblar yoxsullaşdılar

Ötən il dünyada milyarderlər əhalinin yoxsul təbəqələri hesabına varidatlarını xeyli artırımlar. Yoxsulluqla Mübarizə üzrə Beynəlxalq Təşkilatlar Birliyinin (Oxfam) məlumatına görə, 2018-ci ildə milyarderlərin aktivləri ümumilikdə 12 faiz, orta hesabla gündə 2,2 milyard avro artmışdır.

Dünya əhalisinin yoxsul hissəsi 11 faiz itkiyə məruz qalmışdır. Oxfam tədqiqatını Davosda keçiriləcək Dünya İqtisadi Forumu ətrafında təqdim etmişdir. Birlik qəbul edir ki, təhsil, səhiyyə və sosial sığorta kimi sahələrə qoyulan sərmayələr yoxsulluğun və qeyri-bərabərliyin kökünü kəsilməsinə xeyli töhfə verə bilər. Bununla belə, Oxfam qeyd edir ki, dünyada belə sərmayələr “fələkətli dərəcədə” çatışmır.

Birliyin hesabatında deyilir ki, son 10 il ərzində dünyada milyarderlərin sayı iki dəfə artmışdır. Bununla yanaşı, daha az adam ifrat yoxsulluq vəziyyətindən çıxıb. Gündə 1,7 avrodan az pulu olan ifrat yoxsul hesab olunur. 1990-2000-ci illərdə belə adamların sayı iki dəfə azalsada, 2015-ci ildə dünyada təxminən 736 milyon nəfər ifrat yoxsulluq şəraitində yaşamışdır.

ƏDL Gömrük İttifaqı yaradır



Livanın paytaxtı Beyrutda Ərəb Dövlətləri Liqası (ƏDL) sammitində Gömrük İttifaqının və Ərəb Azad Ticarət Zonasının yaradılması barədə qərar qəbul edilmişdir. ƏDL baş katibinin müavini Hüsəm Zeki demişdir ki, məqsəd 20 arəb ölkəsinin ərzaq təhlükəsizliyini və onların harmonik inkişafını təmin etməkdir. Regionun iqtisadiyyatı üçün daha bir vacib qərar Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının vahid kriptovalyuta yaratmaq niyyəti olmuşdur.

Sammitdə Suriyalı qaçqınlar mövzusunda müzakirə edilmişdir. Bununla bağlı Livanın xarici işlər naziri Cibran Basil öz fikrini bildirmişdir. O, hazırkı miqrasiya böhranını İkinci Dünya müharibəsindən bəri ən ağır böhran kimi qiymətləndirmişdir. Nazirin deyiyinə görə, böhranın fəsadlarını arəb ölkələri daha çox hiss edir.

“Azərpoçt” MMC üzrə Tabeli poçt müəssisələrinin təminatı üçün aqıç tender elan edir

Tender 4 (dörd) LOT üzrə keçirilir:

- LOT 1. Dəftərxana məhsullarının alınması.
- LOT 2. Məbel avadanlıqlarının alınması.
- LOT 3. Printer avadanlıqlarının alınması.
- LOT 4. Kartriçlərin dolumu və təmiri xidmətinin alınması.

Tender iştirakçılarna təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikaqat zərfdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər LOT üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 72 ünvanında yerləşən “Azərpoçt” MMC-dən (əlaqələndirici şəxs İsmayilov Oktay, telefon: 493-56-00 (240)) ala bilərlər.

- I LOT üzrə - 300 manat
- II LOT üzrə - 300 manat
- III LOT üzrə - 500 manat
- IV LOT üzrə - 300 manat

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

“Azərpoçt” MMC
Kod: 690001
MH: AZ76NABZ0135010000000094944
VÖEN: 9900037711
S.W.I.F.T: AZPOAZ 22
“Azərpoçt” MMC
VÖEN: 9900037711
Hesablaşma hesabı: AZ82AZPO99995381000420000125

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən sonra 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə peşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 07 fevral 2019-cu il saat 18:00-a qədər, tender təklifi və zəmanətini isə möhürlənmiş ikaqat zərfdə 18 fevral 2019-cu il saat 18:00-a qədər Üzeyir Hacıbəyli küçəsi, 72 ünvanında təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 19 fevral 2019-cu il saat 11:00-da Üzeyir Hacıbəyli küçəsi, 72 ünvanında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası



Hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq

küleyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacağı ehtimalı var.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Qərb küleyi əsəcək, ararib güclənəcək. Havanın temperaturunun gecə 5-10°, dağlarda gecə 12-14° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcərdə, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Qərb küleyi əsəcək, ayrı-ayrı yerlərdə ararib sürətlənəcək. Havanın temperaturunun gecə 5-10° şaxta, gündüz 0-5° isti olacağı ehtimalı vardır.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küleyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı proqnozlaşdırılır.

Balakən, Zaqatala, Qax, Şəki, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Qərb küleyi əsəcək, ayrı-ayrı yerlərdə ararib sürətlənəcək. Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 10-15°, gündüz 0-5° şaxta olacağı bildirilir.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küleyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lenkeran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küleyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 2°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 2-4° şaxta, gündüz 3-6° isti olacağı ehtimalı var.

Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 8 santimetr azalıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarının sululuq ongünlük normasının 110-160, Kiçik Qafqazın çaylarında 40-100, Lenkeran-Astara bölgəsi çaylarında isə 70-100 faizini təşkil edir.

Departamentdən AZƏTAC-a bildirilib ki, yanvarın 21-də Kür çayının Qıraçqəsmən məntəqəsində suyun səviyyəsi 6 santimetr azalıb.



Hazırda məntəqədə su sərfi saniyədə 105 kubmetr olmaqla ongünlük normanın 67 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 6 santimetr azalıb.

Hazırda suyun səviyyəsi 2 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 56 kubmetr təşkil etməklə ongünlük normanın 84 faizinə bərabərdir. Yanvarın 21-

də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma qeydə alınıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində 8, Salyan və Bankə məntəqələrində 2 santimetr azalıb. Lakin suyun səviyyəsi Kür çayının Şirvan məntəqəsində 2, Araz çayının Novruzlu məntəqəsində isə 3 santimetr artıb.

Hazırda suyun səviyyəsi Surra məntəqəsində 435, Şirvan 323, Salyanda 286, Bankədə 246, Araz çayının Novruzlu məntəqəsində isə 163 santimetr bərabərdir.

“Amazon” dünyada informasiya texnologiyaları xərclərinə görə liderdir

Ötən il şirkətlər arasında informasiya texnologiyalarına daha çox investisiya “Amazon” şirkəti tərəfindən yatırılıb.

“Amazon” şirkətinin 2018-ci ildə informasiya texnologiyaları avadanlığı, proqram təminatı, informasiya texnologiyaları və telekommunikasiya xidmətləri, eləcə də informasiya texnologiyaları işçi heyəti üçün ümumi xərcləri 13,6 milyard dolları ötürüb. Bu xərclərə görə ikinci yeri “Google” şirkətinin əsasında yaradılan “Alphabet” holdinqi tutub. Holdinq təxminən 12 milyard dollar sərf edib ki, bu da onun yaxın izləyicisi - dünyanın nəhəng pərakəndə satış şəbəkəsi “Walmart”dan xeyli



çoxdur. “Amazon”un informasiya texnologiyaları büdcəsinə görə liderliyi “bulud” biznesinin inkişafı üçün fəaliyyət göstərən Data

mərkəzlərinin genişləndirilməsinə və yenilərinin inşasına investisiya qoyuluşu ilə əlaqədardır.

“IDC” şirkətinin analitiki Devid Lantsman qeyd edib ki, Data mərkəzləri üçün server və digər infrastruktur informasiya texnologiyaları xərclərinin böyük hissəsi “Amazon” və “Google” şirkətlərinin payına düşür. Bu isə onların biznes sahəsinə informasiya texnologiyaları büdcəsini azaltmağa kömək edən “bulud” xidmətləri satması ilə izah olunur.

2018-ci ilin yekunlarına görə, ən çox informasiya texnologiyaları xərclərinə malik şirkətlər onluğuna, həmçinin “JPMorgan

Chase” və “Microsoft” (hərəyə təxminən 9,2 milyard dollar), “Bank of America” (8,4 milyard dollar), “Facebook” (7,9 milyard dollar), “AT&T” (6,6 milyard dollar), “Wells Fargo” və “Citigroup” (6,6 milyard dollar) daxildir. Onluğa daxil olan 4 şirkət maliyyə sektorunu təmsil edir. D.Lantsman bunu bankların informasiya təhlükəsizliyi və internet bankçılıq texnologiyalarına investisiya yatırmaq istəyi ilə izah edir.

“Gartner” analitik şirkətinin proqnozuna görə, 2019-cu ildə global informasiya texnologiyaları bazarının həcmi 3,2 faiz artaraq 3,8 trilyon dollara çatacaq.

ALLAH RƏHMƏT ELƏSİN!

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev uzun illər respublikada müxtəlif məsul vəzifələrdə çalışmış

SABİR YAQUBOVUN

vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznü başsağlığı verir.


Bakı Şəhəri Nesimi Rayon Məhkəməsinin kollektivli məhkəmənin sədri İlham Cəfərova əzizi

SƏLBNƏZ XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznü başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri, Məhəmməd Nəbi prospekti, 529-cu məhəllə, IV mərtəbə
e-mail: secretary@azerbajian-news.az az_reklam@azeronline.com azerbajian-news@mail.ru www.azerbajian-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71, Baş redaktor müavini - 538-86-86, 434-63-30, 538-97-96, Məsul katib - 539-43-23, Məsul katib müavini - 539-44-91, Parlament və siyasət şöbəsi - 539-72-39, 539-84-41, 539-21-00, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55, Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68, Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82, Reklam şöbəsi - 539-49-20, 538-31-11, Kompüter mərkəzi - 538-20-87, Fotolüstrasiya şöbəsi - 538-84-73, Mühəsibət - 539-59-33, Faks - (+994 12) 5398441

Qeydiyyat nömrəsi 1

“Azərbaycan” qəzetinin kompüter mərkəzində yayılmış sahifələrdə, “Azərbaycan” nəşriyyatında çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sütyonlanılarda barabər, dərəcə üçün göstərilən digər yazılarda fəxrli dərəcə Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 8202
Sifariş 202
Qiyməti 40 qəpik